

İranlı nazir müavini həbs edilmiş şairlərə görə Bakıya gəlir

“GÜMAN EDİRƏM Kİ, ŞAİRLƏRLƏ BAĞLI MƏSƏLƏ İKİ DÖVLƏT ARASINDA MEHRİBAN QONŞULUQ SİYASƏTİ ƏSASINDA HƏLL OLUNACAQ”

İran xarici işlər nazirinin müavini Səid Abbas Arakçının Azərbaycanla İran arasında ikitərəfli münasibətləri müzakirə etməkdir.

Xarici işlər nazirinin müavini ölkəmizə səfərində məqsəd Azərbaycanla İran arasında ikitərəfli münasibətləri müzakirə etməkdir. Xatırladaq ki, iyulun 13-də Azərbaycanda səfərdə olan İranın təhsil naziri Həmidrza Hacıbabayi ölkəsində azərbaycanlı şairlərin saxlanması ilə bağlı sual cavablandırarkən bildirdi ki, tezliklə İran xarici işlər nazirinin müavini ölkəmizə səfər edəcək və bütün məsələlər bu səfər zamanı müzakirə olunacaq.

Bu səfər ərəfəsində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib ki, Azərbaycan bütün qonşu və qonşu olmayan dövlətlərlə mehriban dostluq və strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Jurnalistlərə açıqlamasında E.Aslanov bildirdi ki, Azərbaycan Respublikası hər zaman bütün dövlətlərlə münasibətlərin sülh və əmin-amanlıq şəraitində qurulmasının və inki-



şaf etməsinin tərəfdarı kimi çıxış edib.

O, İranda saxlanılan iki Azərbaycan şairinin məsələsinə toxunaraq deyib: “İranda saxlanılan

iki Azərbaycan vətəndaşı ilə bağlı ölkəmizin Xarici İşlər Nazirliyi İrana nota təqdim edib. Lakin təəssüf ki, hələ diplomatlarla Azərbaycanlı vətəndaşların

görüşü baş tutmayıb. Güman edirik ki, bu məsələ iki dövlət arasında mehriban qonşuluq siyasəti əsasında həll ediləcək”, — deyərək PA rəsmisi qeyd edib.

Avropalı jurnalistlər cəbhə bölgəsində oldular

İtaliyanın “IL sole 24 Ore” gündəlik biznes qəzetinin xarici əlaqələr üzrə müxbiri Roberto Bongiorno, “Reuters” agentliyinin Brüsseldəki müxbiri Francesco Guarascio, fotoqraf Ezequiel Mauro Scagnetti, İtaliyanın “L’Espresso”, İspaniyanın “El País” qəzetlərində, Avropa Parlamentinin televiziya olan “EuroParl TV”də müxbir işləyən Alberto D’Argenzio Azərbaycanın Ağdam rayonunun işğal olunmamış ərazilərində və cəbhəyəni yaşayış məntəqələrində olublar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətinə gedən xarici KİV nümayəndələrinə Dağlıq Qarabağ münafiqliyi, eləcə də qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verilib. Daha sonra avropalı jurnalistlər məcburi köçkünlər üçün salınmış qəsəbədə məcburi köçkünlərlə görüşüblər.

Səfər çərçivəsində qonaqlar təmas xətti boyunca düşmən mövqelərinə ən yaxın məsafədə yerləşən Çıraqlı kəndinə gedərək yerli sakinlərin həyat şəraiti ilə yaxından tanış olublar.

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada yaxalanıb

Rusiya Federasiyasının Tümen vilayətində 11ildir dəluduzluq ittihamı ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kəmalə Məmmədova yaxalanıb. APA-nın Tümen vilayət Prokurorluğunun saytına istinadən verdiyi məlumatlara görə, 47 yaşlı K. Məmmədova 2001-ci ildə 2 nəfərə Bakı şəhərində ev satacağını vəd edərək onlardan 10 min dollara yaxın pul alıb və Azərbaycanı tərk edib. O, 11 il sonra Tümen vilayətinin Borovski qəsəbəsində həbs olunub.

Tümen Prokurorluğu K. Məmmədovanın Azərbaycanla ekstradisiya məsələsinin həll olunması üçün müvafiq sənədləri RF Baş Prokurorluğuna göndərib. Ekstradisiya haqqında qərarı baş prokuror verməlidir.

“Luna Park”ın yaxınlığında yanğın oldu

Bakıda “Luna Park”ın yaxınlığında neftli gölməçədə baş verən yanğın söndürülüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda boş ərazidə qamışlıq və quru otla əhatə olunan ümumi sahəsi 800 kv.m olan mazut gölməçəsinin bir hissəsi 500 kv.m sahədə yanıb. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, xəsərat alan olmayıb.

Qızmar havada oruc tutmaq...

HACIŞAHİN HƏSƏNLİ: “HAVALARIN İSTİ KEÇMƏSİ İNSANLARI ORUC TUTMAQ VƏZİFƏSİNDƏN AZAD ETMİR”

ZEMFİRA VAHİDOVA: “GÜNVURMA İLƏ BAĞLI TƏCİLİ YARDIMA MÜRACİƏT EDƏNLƏRİN İLK NÖVBƏDƏ ORUC TUTUB-TUTMADIĞI MÜƏYYƏNLƏŞDİRİLİR”



“Təbətəddə də isti havalarda oruc tutmağın insan orqanizmi üçün öz müsbət təsiri olması haqda mülahizələr mövcuddur”. Bu açıqlamaları APA-ya “Məşədi Dadaş” məscidinin axundu, “Mənəvi Dünya” İctimai Birliyin sədri Hacı Şahin Həsənli verib. O deyib ki, Quranı-Şərifin “Bəqərə” surəsində Ramazan ayının orucu barədə danışılır. Burada oruc tutmağın vacibliyi vurğulanır, bundan başqa Quranda oruc tutmaqdan azad olan şəxslər haqqında insanlara müfəssəl məlumatlar çatdırılıb.

Ş. Həsənlinin sözlərinə görə, yalnız oruc tutmaq gücündə olmayan insanlar, orucu tərk edə bilərlər: “Havanın

isti olması insanın boynundan oruc tutmaq hökmünü götürür. Öksinə hədislərdə qeyd olunur ki, isti və uzun günlərin orucunun savabı daha artdır. Məhəmməd Peyğəmbərin (s) dilindən də buyrulub ki, orucun susuzluğu ilə qiymət gününün susuzluğunu xatırladın. Orucun vacib buyrulduğu Məkkə və Mədinədə də havanın hərəti çox yüksək olur. Hətta bu hərətə 60 dərəcəyə qədər qalxır. O şəraitdə oruc tutmaq hökmü müsəlmanların boynunda olubsa, havaların isti keçməsi və ya günün uzun olması oruc tutmaq vəzifəsindən insanları azad etmir”.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım

Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib ki, oruc tutan şəxs sağlam olmalıdır: “Hər hansı ciddi xəstəliyi olan insanların oruc tutması məsləhət deyil. Bu onların səhhətində ciddi problemlərin yaranmasına səbəb ola bilər”. O bildirib ki, günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin ilk növbədə oruc tutub-tutmadığı müəyyənləşdirilir: “Çünki belə xəstələr dərman qəbul etməkdən imtina edirlər. Ramazan ayı başladığından sonra stansiyamıza günvurma diaqnozu ilə 6 nəfər müraciət edib. Onlar arasında oruc tutan olmayıb”.

Almaniyalı deputatlar Qarabağdakı qanunsuz “seçki”ni tanımır

Almaniya Xristian Demokratlar İttifaqı Xristian Sosialistlər Birliyi-Federal fraksiyasının xarici siyasət üzrə məruzəçisi Philipp Missfelder və həmin fraksiyanın xarici məsələlər üzrə bölməsinin rəhbəri Karl-Georg Vellmann Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri” ilə əlaqədar bəyanatla çıxış ediblər.

Avropa Azərbaycan Cəmiyyəti APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, 19 iyul 2012-ci il tarixdə beynəlxalq hüquqa əsaslanmayan, tanınmayan Dağlıq Qarabağ ərazisində təyin olunmuş “prezident seçkiləri” münafiqliyi sülh yolu ilə həllinə nail olmaq məqsədilə beynəlxalq birliyin göstərdikləri cəhdlərə ağır bir zərbədir: “Beynəlxalq birlik beynəlxalq hüquqa əsaslanaraq

Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir tərkib hissəsi hesab edir. Avropa Birliyi kimi Almaniyanın da mövqeyi belədir ki, Dağlıq Qarabağ münafiqliyinin uzun müddət davam edən nizamlanma prosesi yalnız sülh yolu ilə həll edilə bilər. Belə ki, nə Almaniya, nə də Avropa Birliyi 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş “parlament seçkilərini” tanımır.

Bundan başqa, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton 25 may 2010-cu il tarixində keçirilmiş seçkilərlə bağlı deyib ki, Avropa Birliyi hüquqa və qanuni Konstitusiyaya müvafiq olaraq Dağlıq Qarabağda keçirilmiş “parlament seçkilərini” tanımır. Bu hadisə Dağlıq Qarabağ münafiqliyinin sülh yolu ilə həllində qeyri müəyyənlik yaradır. Ketrin Eşton

tanınmamış Dağlıq Qarabağ respublikasında keçirilən “prezident seçkiləri”nin Avropa Birliyi tərəfindən tanınmaması ilə əlaqədar mövqeyinin dəyişməz qaldığını vurğulayıb”.

Bəyanat müəllifləri bildiriblər ki, Dağlıq Qarabağ münafiqliyinin 20-ci ildönümü bu konflikt barədə düşünmək və münafiqliyin həll prosesi barədə yeni fikir söyləmək üçün bir fürsətdir: “Münafiqliyin sülh yolu ilə həll edilməsi və əlaqələrin normalaşdırılması, ümumilikdə, Cənubi Qafqaz regionunda münafiqliyin həll edilməsi üçün bağlı deyib ki, Avropa Birliyi hüquqa və qanuni Konstitusiyaya müvafiq olaraq Dağlıq Qarabağda keçirilmiş “parlament seçkilərini” tanımır. Bu hadisə Dağlıq Qarabağ münafiqliyinin sülh yolu ilə həllində qeyri müəyyənlik yaradır. Ketrin Eşton

Londonda Olimpiya kəndində Azərbaycanın bayrağı qaldırıldı

Londonda Olimpiya kəndində çərşənbə günü Azərbaycanın bayrağı qaldırılıb. “Trend”-in məlumatına görə, artıq Azərbaycanın 32 idmançısı, onları müşayiət edən rəsmi şəxslər, baş məşqçilər və həkimlər Londondadır. Mərasimdə həmin şəxslər iştirak ediblər. İyulun 27-də London Yay

Olimpiya Oyunlarına rəsmən start verəcək, Azərbaycan açılış mərasimində 14-cü iştirak edəcək. Azərbaycan idmançılarının ikinci qrupu avqustun 4-də Londona yola düşəcək. İyulun 28-də isə Londonda Azərbaycan gecəsi keçiriləcək. Həmin gecədə Azərbaycanın milli

mətbəxi videoçarxlarla nümayiş olunacaq, opera, caz, müğəni ustarlarının ifası dinləniləcək. Azərbaycanın London Yay Olimpiya Oyunlarındakı komandasının bayrağıdır isə Elnur Məmmədli olacaq.

Qeyd edək ki, Azərbaycan Olimpiya Oyunlarında 53 idmançı təmsil edəcək.

Artur Rasizadənin səhhətiylə bağlı rəsmi açıqlama yayıldı

NAZİRLƏR KABİNETİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ: “BAŞ NAZİRİN SƏHHƏTİ İLƏ BAĞLI PROBLEM YOXDUR VƏ O İŞ BAŞINDADIR”

“Azərbaycanın baş nazirinin səhhəti qaydasındadır və o, iyulun 20-dən etibarən iş başındadır”. Bu açıqlamaları APA-ya Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli verib. A. Əli deyib ki, baş nazirinin səhhəti ilə bağlı mətbuatda gedən məlumatlar həqiqəti əks etdirmir: “Baş nazir illik məzuniyyətə haqqın yalnız bir həftəsindən istifadə edib. Bu müddət isə 9 iyul-16 iyul tarixlərinə təsadüf edib. Həmin müddət ərzində baş nazirinin səlahiyyətlərini onun birinci müavini Yaqub Eyyubov yerinə yetirib. Buna görə də müvafiq olaraq Yaqub Eyyubov həm qərarları imzalayıb, həm də iyulun 16-da Azərbaycanda səfərdə olan Monteneqro və Gürcüstanın baş nazirlərini qəbul edib. Bu normal prosedurdur. İyulun 20-dən

etibarən isə baş nazir işə çıxır və hazırda da iş başındadır. Onun səhhətində xüsusi bir gəriləmə olmayıb və heç bir problem yoxdur”.

A. Əli qeyd edib ki, baş nazirinin səhhəti ilə bağlı mətbuatda yazılanlar qeyri-peşəkərlığın nəticəsidir: “Baş nazir səhhəti ilə əlaqədar heç bir problem yaşamır və o özünü kifayət qədər gülməz hiss edir”.

Ermənilər atəşkəsi pozublar

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri döyən və bu gecə Ağdam rayonunun Sancalı, Füzuli rayonunun Qorqan kənd-

ləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

Vaşinqtonda ABŞ-Azərbaycan təhlükəsizlik müzakirəsi keçirildi

İyulun 24-də Vaşinqton şəhərində ABŞ və Azərbaycan Respublikası arasında növbəti təhlükəsizlik dialoqu keçirilib. Bu barədə APA Azərbaycanın ABŞ-dəki səfirliyində istinadən məlumat verir. Təhlükəsizlik dialoqu müvafiq olaraq xarici işlər nazirinin müavini Araz Əzimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə Azərbaycanın ABŞ-dəki səfiri Elin Süleymanov, milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, fəvqəladə hallar nazirinin müavini Rəhim Lötifov, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə, Müdafə Nazirliyinin idarə rəisi Ramiz Nəcəfov, Dövlət Gömrük Komitəsinin idarə rəisi Güloğlan Muradlı və yüksək vəzifəli rəsmi şəxslər daxil olub. ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endryü Şapironun rəhbərlik etdiyi ABŞ nü-

mayəndə heyətinin tərkibinə dövlət katibinin köməkçilərinin müavini Erik Rubin, Bet Makkormik, Ən Vitkovski, Castin Siberel, Henry Vuster, Din Pitman, Simon Limaj, ABŞ müdafə katibinin köməkçisinin müavini Seleste Volonder, ABŞ-ın enerji nazirinin köməkçisinin müavini Vilyam Brayn, ABŞ-ın Azərbaycanı yeni təyin olunmuş səfiri cənab Riçard Morninqstar və digər yüksək vəzifəli şəxslər daxil olub.

Müzakirələr zamanı ABŞ tərəfi Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəsini, xüsusilə Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyata töhfəsini yüksək qiymətləndirib. Hər iki tərəf təhlükəsizlik sahəsində həyata keçirilən ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsinə təqdir edərək bu əməkdaşlığın daha da inkişaf etdirilməsini vacib-

liyi barədə razılığa gəliblər. Təhlükəsizlik dialoqunda tərəflər təhlükəsizlik sahəsində uğurla həyata keçirilən ABŞ-Azərbaycan əməkdaşlığı, o cümlədən enerji təhlükəsizliyi, dəniz təhlükəsizliyi, sərhəd təhlükəsizliyi sahəsində aparılan praktiki əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Əfqanıstan, regional təhlükəsizlik məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında faydalı müzakirələr aparılıb.

Azərbaycan və ABŞ arasında 1997-ci ildən bəri ildə bir dəfə keçirilən təhlükəsizlik dialoqları tərəflərin təhlükəsizlik sahəsində əməkdaşlığının inkişaf etdirilməsində faydalı olub. Bu dəfəki ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu sayca 13-cü idi. Qeyd edək ki, növbəti təhlükəsizlik dialoqunun Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Səfəq AZƏR

Almaniya



Almaniyadan İrana bir baxış

Fars şovinizmi hələ də 35-40 milyona yaxın Azərbaycan türklərinin haqqını tapdalaqlamaqla bərabər, öz çirkin niyyətlərini başqa ölkələrdə də yaymaqdadır. Bunların düşüncəsiyə, bu çirkin niyyətlərini başqaları oxuyaraq onlara haqq qazandıracaqlar. Dünyanın bir çox inkişaf etmiş ölkəsi İrani demokratiyaya və azadlığı boğan İran və ya Rusiya qaynaqlarına əsaslanırlar. İran öz iddialarında özünü haqlı sayır. Mən bunu qələmə alsam da, almasam da, belədir. Məsələ orasıdır ki, bir Azərbaycan türkü olaraq bu məni narahət etməkdədir. Bunun üçün məqaləni yazmağı özümə borc bildim.

Almaniyada başma gələn bir hadisəni dəyərli oxucularla bölüşmək istəyirəm. Bir azərbaycanlı olaraq hər zaman öz ölkəmin mədəniyyətini öz dəyərlərini Almaniyada nümayiş etdirirəm. Avropada biz — Quzey azərbaycanlıları axtırmaq üçün deyil. Hələ 1998-ci ildə Azərbaycanın harada yerləşdiyini belə bilməyənlər çox idi. Döfələrlə anlasam da, insanları tanıyırdılar və maraqlı görünürdülər. Hətta bəzi insanlar Azərbaycan haqqında yanlış məlumat almağa (məsələn, İran və ya Rusiya qaynaqlarına əsaslanırlar) inamlaq istəmişdilər. Mən öz əl çantamda məcbur qalıb xəritə götürməyə başladım və beləliklə insanlarda Azərbaycan haqqında normal fikir formalaşdırmağa nail oldum. Amma indi Allaha çox şükür ki, bu gün həm iqtisadi əlaqələrin artması, həm də medianın hesabına Azərbaycanı tanıyırlar və qısa zaman kəsiyində istənilən məlumat almağa nail olurlar. Artıq Azərbaycan deyəndə Bakı, yaxud Xəzər dənizinin adını çox tez keçirirlər, yaxud da Rusiyanın cənubunda olduğunu dərhal deyər bilərlər. Diger bir sevincidir ki, hal da odur ki, həm "Eurovision"un hesabına, həm də futbol həvəskarlarının hesabına (Avropada əsas Almaniya, İtaliya və İspaniya) avropalılar Azərbaycanı tanımağa başladılar və turist kimi Azərbaycana gəlməyi düşünənlər və planlaşdırənları sayı artmaqdadır.

Hara gəldimse, qulağım səsdə, gözüüm öz ölkəm üçün axtarışda oldu. Bir çox kitabxanalarda da Azərbaycana aid doğru və yanlış fikir formalaşdırən məqalələr və kitablarla rast gəldim. Bunlar mənə çox üzməyə başladı və hətta bir kitabın nəşr olunduğu redaksiyaya narazılığımı bildirdim. Həmin kitabın yenicən nəşr olunmasına qadağa qoyulub və bunun üçün çox sevindim.

Amma uşaqlar üçün tərtib edilmiş kitablara dözmək olmur. İran haqqında belə üzdeyən müəlliflərdən olan Armand Erchadi və Roman Hossein Xhonorati tərəfindən tərtib edilmiş "GWIR leben im Iran" (Türkmən: GBiz İranda yaşayırıq) adlı kitabında yenə də yanlış fikirlər yaradan mövzuya toxunulub. Belə ki, guya İranda 25 faiz azəri türki yaşayır və bu milləti İranda GDumm" yəni "Ağılsız və əfəl" adlandırlar. Bu insanlar guya oxumağı, təhsil almağı xoşlamırlar, adı işlərlə məşğul olurlar, uşaqlar yalnız futbolçu və s. olmaq istəyirlər. "Bunlar ali təhsil almaq istəməyirlər" kimi yalançı iddialarla alman dilində kitab tərtib ediblər.

Kitabı götürüb kitabxanaya xanıma yaxınlaşdım və kitabda olan fikirlərin yanlış olduğundan bəhs etdim. Qadın kitabı baxdı və kompüterdə nə isə axtarıb, mənə gülməyə başladı: — Siz iranlısınız? — deyə soruşdu.

Mənə maraqlı olduğu üçün oxuduğumu və azərbaycanlı olduğumu bildirdim. Bölinmiş millətimin (Azərbaycanın qısaca olaraq tarixindən bəhs etdim) yarısmın orada olduğunu anladım.

Qadın öncə çəsarəq mənə baxdı və əlavə etdi: — Bilirsinizmi, onsuz da bu kitabı hələ 4 ildir heç kim oxumayıb.

Mən açığı buna çox sevindim... Qadın mənə İranın adından belə, insanlar qorxur... — kimdir bu kitabı oxuyan dedi. Bu, bir qədər məni düşündürdü və kitabı evdə oxumaq istədiyimi bildirdim. Kitabxanaya xanımla belə qısa dialoq mənim içimi rahatladı. "İranın adından belə, insanlar qadır". Zəhmət çəkir belə yanlış məlumat yazanların da zəhmətindən hədəf getməni məni (pis fikir olsa da) sevindirir. İran müsləman qardaşım olaraq halına acıyıram. Amma, bu haqqətdir ki, nə Avropa, nə də digər ölkələr İranın siyasətini bəyənirlər.

Onsuz da içimizdə yeyilmisiniz. Ermənilər İranda gəlib yalandan "mən xristian olmaq istəyirəm deyir", halbuki elə xristiandırlar. Avropaya bu şəkildə yerləşən ermənilər, İranda hər istediklərinə nail olduqları halda öz dillərində qəzet və jurnalları öz dillərində məktəbləri, öz dillərində dini ayinləri keçirtməklə üçün kilsələri olduğu halda azadlığımız yoxdur, geri gedə bilmərik, dinimizi dəyişdirdiyimiz üçün bizi orada öldürərlər deyər, biza siyasi sığınacaq verənlər deyirlər... Bu da başqa xarici ölkələrdə və eləcə də Almaniya İranda azadlığın, insan haqlarının, dini azadlığın boğulduğuna dair fikirlər zəmin yaradır.

İranda rahat yaşamaq mümkünsüzdür. Hansı ki, bunu təq azəri türkləri deyir, farslar belə etiraf edirlər. Güney Azərbaycan vətəndaşları tanıyıram ki, onlardan mühəndislər, həkimlər, yazıçılar, alimlər və s. işlərinin gözəl bilicisi kimi Almaniya barməqlə göstərilir. Bunlardan şəxsən tanış olduğumuzdan bir nəçisinin adını qeyd etmək istəyirəm: Professorlar Reza Talebi Daryani, Nedat Rahmati, Maksud Şahbazi, doktor İbrahim və sairə soydaşlarımızın xidmətlərini sayı-hesabı yoxdur. Elə onların qabiliyyəti, deyəsən, İrani qorxur. Farslar tanıyıram ki, süpürgəci, dəri, fəhlə və s. kimi adı işlərdə çalışırlar. Amma mən onları aşıqlamıram, onlar da Allahın bir bəndəsidirlər.

Mənə narahət edən bir şey də var ki, bu yaxınlarda çoxdan tanıdığımız restoran sahibi bir insanla yaxından tanış olub söhbətədişdiyimizdə məlum oldu ki, bunların beynini fars rejimi elə dəyişib ki, özlərinə sahib çıxmağı unudublar. Bu adam Tehranda doğulub və sonradan Almaniya təhsil almağa gəlib. Lakin öz ixtisası üzrə davam etməyib və sonunda restoran sahibliyi ilə kifayətlənib. Güneyli qardaşımız azərbaycanca çox gözəl danışır, amma Nizaminin şeirlərini farsca söyləyir. Ürəyim ağrıdı. Özümüz özümüzə sahib çıxmadığımız üçün, farsı da, erməniyi də, rusu da bizim dəyərli nəyimiz varsa sahiblənməyə çalışırlar və davam edirlər...

Bizim güneyli qardaşlarımızın başı doğrudan da belədir. Mən bu restoran sahibi kimi insanları da tanıyıram, bu qardaş neci "Sovet ölkəsi dağılarsa, biz yaşaya bilərik" deyənlərinə varda, onlar kimi düşünür. "İran dağılarsa, biz məhv olarıq" deyir. Hətta Güneyli Quzey Azərbaycanın birləşməsinə də istəmir, deyir, o zaman bizim baş şəhər Tehran olsun. Bu insan hesab edir ki, İranda yaşayan milyonlarla insan bunu istəmir. Amma bizimlə — Quzey Azərbaycanla birləşməyi istəyən minlərlə insan var. "Biz Güney Azərbaycanın azad olmasını istəyirik, uşaqlarımızın öz doğma dilimizdə danışmasını, təhsil almalarını istəyirik" — dedim. "Bizlər istəyirik ki, Nizami, Şəhriyarı öz doğma dilimizdə öyrənsək, övladlarımız da öz doğma türk dilimizdə təhsil verək". Mənim bu sözlərim ona təsir etdi. Uzun-uzadı fikrə daldı. Mən ona biza verdiyi çay qonaqlığı üçün, dərin təşəkkürümü bildirib ayrıldım...

İranda gəlməmiş Güneyli qardaşımın Böyük İran" haqqında düşüncələrini alt — üst etdiyimi hiss etdim... Yəqin ki, "bu qadın nələr danışır" deyər düşüncə, əvvəlki xəyallardan ayrılışdır. Kaş ki, belə olaydı! 14 yaşında mən bir şeir yazmışdım — Səfəq Rəhimli imzası ilə yazdığım bir vaxtlar! İndi isə qürbət ölkədə yaşadığım üçün, Bütöv Azərbaycanı arzulaadığım üçün Vətənim Azərbaycanın bir parçasını adıyla qoşalaşdırmışam, Səfəq Azor kimi tanıdığım özümü! 1990-cı ildə yazdığım, Tovuz rayonunun Həqiqət" qəzetində çıxan şeirimdə bu fikirləri ifadə etmişdim:

**Azərbaycan bir candır,
Qolun biri, o tayda.
Qolun biri, bu tayda
Gözün biri, o tayda,
Gözün biri, bu tayda,
İki gözəndə axan yaş,
Biri Araz, biri Kür.
Axub-axub birləşib,
Birləşməyib Azəri!
Gəlin-gəlin birləşək!
Bir Azərbaycan üçün.
İki gözü bir edək!
Bir Azərbaycan edək!
Gəlin-gəlin birləşək!
Gəlin-gəlin birləşək!**

8 iyul 2012

"Readmissiya və qayıdışa dəstək" mövzusunda beynəlxalq seminar keçirilir

Dövlət Miqrasiya Xidmətinin (DMX) təşəbbüsü, Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) dəstəyi ilə Miqrasiya Sahəsində Avropa İttifaqı Ekspertizası (MİEUX) Proqramı çərçivəsində "Readmissiya və qayıdışa dəstək" mövzusunda üçgünlük seminar işə başlayıb. DMX-dən verilən məlumata görə, seminarın açılışında çıxış edən Xidmətin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında miqrasiya sahəsində artıq bir neçə layihə həyata keçirilib. Bugünkü tədbirin MİEUX proqramı çərçivəsində sonuncu olduğunu qeyd edən V.Qəhrəmanov MİEUX proqramının Avropa İttifaqı ilə MSİBM-in birgə təşəbbüsü ilə yaradıldığını diqqətə çatdırdı: "MİEUX proqramı miqrasiya sahəsində aid olan bütün məsələlərin həllində ekspert kimi çıxış edir. Sözügedən proqram çərçivəsində 2011-ci ildə gerçəkləşdirilən layihəyə uyğun olaraq həyata keçirilən 3 tədbirdə təkcə DMX-nin əməkdaşları deyil, eyni zamanda



miqrasiya sahəsində Azərbaycanla fəaliyyət göstərən digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Bu da miqrasiya proseslərinə ümumi baxışın formalaşması, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələsində birgə çıxış etmək və miqrasiya proseslərinin idarə olunması məsələsində əlaqələndirmə funksiyasının uyğun olaraq həyata keçirilməsi üçün əhəmiyyətli rol oynadığını qeyd etdi. Eyni zamanda

mühüm vasitələrdən biridir". V.Qəhrəmanov qeyd etdi ki, bu gün keçirilən seminar əsası 2011-ci ildə qoyulmuş "Azərbaycan Respublikasında qanunsuz miqrasiya ilə mübarizə və qayıdışın idarə olunması sahəsində dəstək" layihəsi çərçivəsində keçirilir: "Bu layihə üzrə artıq iki tədbir gerçəkləşdirilib. Seminar qanunsuz miqrantların geri qaytarılması, readmissiya məsələsinə həsr

olunub. Son dövrlərdə Azərbaycanda qanunsuz miqrasiyaya qarşı mübarizəyə daha çox üstünlük verilir. Bu gün Azərbaycanda miqrasiya sahəsində qanunvericilik bazası kifayət qədər formalaşmış, hazırda bu istiqamətdə işlər davam etdirilir".

Bildirilib ki, iki ildən artıq MİEUX proqramları çərçivəsində reallaşdırılan bir sıra tədbirlər zamanı müxtəlif mövzular — globallaşan dünyanın ən aktual problemlərindən olan miqrasiya və mobillik, insanların təhlükəsiz yerdəyişməsi, sığınacaq axtaran şəxslərin himayəsi, qanunsuz miqrantların saxlanması mərkəzlərinin fəaliyyəti və digər mövzular əhatə edib. Proqram çərçivəsində miqrasiya orqanları əməkdaşları Avropa İttifaqı ölkələrində təlim səfərlərində olub. Əsas hədəfi miqrasiya sahəsində Avropa İttifaqı ölkələrinin təcrübəsini öyrənmək olan bu proqram Avropa İttifaqı ölkələrindən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzdən olan ekspertlərin iştirakı ilə keçirilib. Avropa İttifaqının Azərbaycanı Nümayəndəliyinin Siyasi

məsələlər üzrə müşaviri Andrey Valentinov çıxış edərək vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında dərin əməkdaşlıq var. Uzun illər ərzində həm miqrasiya sahəsində, həm sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf etdirilib.

MSİBM-in ölkə üzrə əlaqələndiricisi Oleq Kiritisa tədbir iştirakçılarını layihə haqqında məlumatlandıraraq, Niderland və Macarıstandan olan yüksək səviyyəli beynəlxalq ekspertlərin iştirakı ilə 3 günlük seminarın miqrasiya orqanları əməkdaşlarının işinə böyük töhfə verəcəyinə əminliyini bildirdi.

Tədbirdə DMX-nin, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də beynəlxalq təşkilatlar — BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycanı nümayəndəliklərinin əməkdaşları iştirak edib.

Qeyd edək ki, üç gün davam edəcək seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

BƏXTİYAR

Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası açılıb

Dünya Bakıda Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən keçirilən yarmarka "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinin icrası məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru

Elçin Babayev bildirdi ki, Azərbaycan dövləti gənclərin ölkənin gələcək inkişafında rol oynama bilmələri üçün bütün lazımı tədbirləri həyata keçirir: "Azərbaycanda gənc siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Son illər ərzində ölkədə Elmin İnkişafı Fondunun, Gənclər Fondunun yaradılması, gənc alimlərin xaricdə təhsili ilə bağlı mühüm qərarlar qəbul edilib. Elmin İnkişafı Fondunun da əsas niyyətlərindən biri Azərbaycanca alman elmi nəticələrin dünya miqyasına çıxarılmasıdır. Belə yarmarkalar bu işə böyük töhfə

lər verə bilər". Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirdi ki, gənclər Azərbaycanı gələcək inkişafa aparan əsas qüvvədir: "İstənilən iqtisadi, siyasi, sosial mədəni inkişaf əldə etmək üçün gənclər əsas məqsədimiz bu gün Azərbaycanda elmə yiyələnən iqtisadiyyatın, siyasətin quruluşudur: Bu gün həm yeni çağırışlar, həm yeni imkanlar var. Biz yeni çağırışlara yeni imkanlar vasitəsilə cavab verə biləcəyik, nəvə nəsillər formalaşdırılmayıq. İstənilən cəmiyyəti gələcəyə aparan onun

elmi və intellektual potensialına malik gəncləridir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Azərbaycan gəncliyinin inkişafına, işsizlik probleminin həllinə, Azərbaycan gənclərinin innovativ təfəkkür tərzinin formalaşdırılmasına yönəlik addımlar nəzərdə tutulub". Yarmarka çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gənc alim və müəssisələrin 1-ci müsabiqəsi üzrə qalib olmuş qrant layihəsi üzrə "Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin

təcrübə və təbiiqi əsasları" adlı Gənc alimlərin elmi konfransının (25-27 iyul tarixlərində) və gənc alimlər arasında elmi-innovativ ideyalar müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Konfrans və müsabiqədə gənc alim və tədqiqatçılar elmi məruzə və təqdimatlarla çıxış edəcəklər.

Tədqiqatçıların çıxışları AMEA-nın həqiqi və müxbir üzvlərindən ibarət münisiflər heyəti tərəfindən qiymətləndiriləcək. Elmi-innovativ ideyalar müsabiqəsində 1, 2 və 3-cü yerləri tutan gənc tədqiqatçılara qiymətli hədiyyələr təqdim olunacaq. **Sevinc QARAYEVA**

Azərbaycanda dərslik hazırlama işinə maraq artır

Azərbaycanda dərslik yazan namizədlərin sayı, eyni zamanda nəşriyyatların dərslik hazırlanmasına marağı artır. Azərbaycan artıq dərsliklər də yalnız bir müəllif tərəfindən yazılır. Artıq bir alim tərəfindən bir dərsliyin yazılması dövrü ötib keçib: "Fikrimiz nəşriyyatlar ixtisaslaşsın, yəni onlar müəyyən sahə üzrə dərsliklər hazırlasın, daha yaxşı olar". E.Kazımzadə əlavə etdi ki, nəşriyyatlar və müəlliflər daha çox yüksəkətişli dərsliklərin yazılması və hazırlanmasına maraq göstərirlər: "Azərbaycanda müəllif və nəş-

riyyatların marağı o vaxt üst-üstə düşür ki, həmin vəsaitin tirajı çox olur. Nəşriyyat üçün kitab hazırlanması və çapı bir layihədir. Hər bir layihədə də maliyyə marağı var. Layihənin büdcəsi çox olduqda ona maraq böyük olur". E. Kazımzadə bildirdi ki, musiqi, fiziki tərbiyə üzrə dərsliklərin tirajı o qədər də çox deyil. Buna görə də həmin dərsliklərə maraq göstərən nəşriyyatlar azdır.

S.QARAYEVA

Pensiyaların orta aylıq məbləği beynəlxalq təcrübədə qəbul edilən göstəricilərə çatdırılıb

Iyulun 1-ə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 273 640 nəfər təşkil edir. SƏRMD-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, onlardan yaşa görə əmək pensiyası alanların sayı 803 400 nəfər, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 335 680 nəfər, ailə başçısının itirilməsinə görə əmək pensiyası alan şəxslərin sayı isə 134 560 nəfərdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsini 7,9 faizlik artım təbiiq olunub. Cari ilin 6 ayının göstəricilərinə əsasən, hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir. Azərbaycan ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği

ni əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatıb. Bununla da son illər ərzində sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub.

BƏXTİYAR

Azercell Telekom MMC-nin yeni prezidenti təyin edildi

TELİSONERA ŞİRKƏTLƏR Qrupu DAXİLİNDƏ ROTASIYAYA ƏSASƏN ALI AĞAN UCELL, KİRİL QABURİÇ İSƏ AZERCELL-İN RƏHBƏRLİYİNİ TƏYİNAT ALDILAR

Avropanın ən nəhəng telekommunikasiya xidmətləri təminatçılardan biri və dünyada 4G sistemini ilk dəfə istifadəyə buraxan TeliaSonera şirkətlər qrupunda baş vəzifə dəyişikliyi çərçivəsində bir neçə ay sonra Azercell Telekom MMC-nin prezidenti Ali Ağan Azərbaycanı tərk edəcək. Cənab Ağan Özbəkistanda Ucell şirkətinin prezidenti vəzifəsində öz fəaliyyətini davam etdirəcəkdir.

TeliaSonera şirkətlər qrupu daxilində Azercell şirkətinin rəhbəri vəzifəsinə isə Moldcell şirkətinin prezidenti Kiril Qaburç təyin edilib. Kiril Qaburç 2001-ci ilin avqustundan Moldcell şirkətində çalışmışdır. Bir müddət şirkətin satış direktoru vəzifəsində işlədikdən sonra 2008-ci ilin sonunda rəhbərliyinə təyin edilib. Kiril Qaburç şirkətin maliyyə göstəricilərini yüksəltməyə, abunəçi sayını bir milyonədək, mənfəətlik dərəcəsinə isə 35 faizədək artırmağı bacarıb.

"Unibank" kreditləri qapınıza gətirir

"Kreditlər qapınıza gəlir" şüarı altında iyulun 24-dü Bakının mikrorayonlarının birində "Unibank"-ın ilk kredit yarmarkası keçirilib. Müştərilərə daha rahat tərdə xidmət göstərmək üçün Bank xüsusi yaratdığı mobil ofisi vasitəsi ilə onların yaşayış yerlərində kredit sifarişlərinin qəbulu və rəsmiləşdirməsinə başlayıb.



Aksiya çərçivəsində vətəndaşlardan və iş adamlardan nağd kreditlər, kredit kartları, mikro və avtokreditlərin qəbulu və rəsmiləşdirməsinə başlayıb. Potensial müştərilərin rahatlığını tam təmin etmək məqsədi ilə aksiya məz axşam saatlarında təşkil edilib və əhalinin kütləvi maraqa səbəb olub. Belə ki, "Unibank"-ın mobil ofisinə 116 müştəri müraciət edib və bir gün ərzində onlardan bir neçəsi faydalı kredit şərtlər hesabına öz sifarişlərinə müsbət cavab

almaq istəyib. Xatırladaq ki, artıq "Unibank"-da 2500 manata qədər kredit qəbul etməyə imkan verilir. Kreditlər əksər hallarda yalnız iş yerindən arayıf əsasında verilir. Bu zaman istehlak kreditlərinin ödənilməsinin yeni ikillik müddəti aylıq ödənişlərin məbləğini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Kredit məbləği, hər bir borcalanın gəlirindən asılı olaraq, fərdi qaydada müəyyən olunur. Bundan başqa, Bank tərəfindən borcalanların əmək stajınınaminalımla tələb 3 aydan 3 aya qədər azaldılmışdır, paytaxt qeydiyyatı da artıq kredit qəbul etmək üçün mütləq şərt deyil. İstehlak kreditləri üzrə effektiv faiz dərəcəsi isə illik 17%-dir.

"İstehlak kreditləri tələbat artır və biz bu səbəbdən mobil ofisimizi yaradaraq müştərilərə qarşı yeni addımlar etməyə hazırıq", — deyər "Unibank" ASC Satış kanallarının idarə olunması üzrə Baş meneceri Vüsal Nəgəyev qeyd etdi. Onun sözlərinə görə, bu cür aksiyalar əhəli üçün böyük əhəmiyyət kəsb edir, ən azı ona görə ki, bu zaman müştərilərə təklif olunan kredit şərtləri faydalı şərtlərə əsaslanır. "Son aylar ərzində kredit məhsullarının cərgəsinə yeni genişləndirilərək, biz potensial müştərilərə daha rahat və əlavə xərc tələb etməyən yeni xidmət kanalı təklif edirik", — deyər o fikrini tamamladı. Kredit etmək lazımdır ki, kredit sifarişlərini qəbul edərkən, "Unibank"-müştəri gəlirlərini qiymətləndirməsinə çəvik yanaşma təbiiq edir. Belə texnologiyalar kredit üçün müraciət olunan məbləğin əvəzinə növbəsin baxılmasını və çıxarılan qərarların qəbul edilməsində subyekti amilləri istisna etməyə imkan verir. "Unibank"-da istehlak kreditlərinin şərtləri və "Kreditlər qapınıza gəlir" aksiyası barədə daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla əldə etmək olar.

Elmar Qasimov: "Bakı Ali Neft Məktəbinin məzunlarına iki diplom veriləcək"

ÜÇ İL SONRA BAKI ALİ NEFT MƏKTƏBİ BİBİHEYBƏT ƏRAZISINDA İNŞA OLUNAN TƏLƏBƏ ŞƏHƏRCİYİNƏ KÖÇÜRÜLƏCƏK

Dünən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasimov təhsil müəssisəsinin fəaliyyətinin təşkilinə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, E. Qasimov bildirib ki, Bakı Ali Neft Məktəbi prezidentin fərmanı ilə 2011-ci il noyabrın 29-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNS) strukturunda yarandı, 2012-ci ilin fevralında qurumun Nizamnaməsi dövlət qeydiyyatından keçib. Onun sözlərinə görə, 2012-ci ilin mayında Təhsil Nazirliyi tərəfindən ali məktəbdə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilib. Bu ilin sentyabr

rında ali məktəbdə "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə 100 tələbə təhsil alması nəzərdə tutulub.

Rektor ARDNŞ-in fəaliyyətini ölkənin hüduqlarından kənara çıxması və transmilli şirkətlərdə çevrilməsi səbəbilə müasir biliklərə yiyələnmiş və ingilis dilində təhsil almış mühəndis kadrlara böyük ehtiyac yarandığı bildirib: "Bu səbəbdən Bakı Ali Neft Məktəbinin qarşısına tədris prosesinin inkişaf etmiş ölkələrdə tətbiq edilən proqramlar və texnologiyalar əsasında həyata keçirilməsi kimi bir vəzifə qoyu-

lub. Vəzifənin yerinə yetirilməsinə təmin etmək üçün Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələri qurulub. Həmin universitetin tədris proqramlarının təbiiqinə başlanılıb, məhz bu səbəbdən məzunlara iki diplom veriləcək".

E. Qasimovun sözlərinə görə, hazırda ali məktəbin binasında təmir işləri aparılır. O, həmçinin yaxın 3 il ərzində Bakı Ali Neft Məktəbinin dünyanın ən yaxşı ali məktəblərindən biri olacağını da deyib: "Bibiheybət ərazisində ali məktəb üçün kampus tikiləcək, təhsil müəssisəsi 3 ilə həmin şəhəriyə köçürüləcək. Gələcəkdə

məktəbə Böyük Britaniya və Türkiyədən müəllimlər dəvət olunacaq. Həmçinin burada təhsil alan tələbələr xaricə bir illik təhsil almağa göndəriləcək".

Rektor məktəbin bu il sentyabrın 15-də tədris prosesinə başlamağa tam hazır olduğunu və təhsilin ödənişsiz olacağını qeyd edib. E. Qasimov Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin həyata keçirdiyi qəbul imtahanlarında yüksək bal toplayan abituriyentləri Bakı Ali Neft Məktəbinə dəvət edib. O, məktəbdə tələbələr üçün 100 manat təqaüdün nəzərdə tutulduğunu da açıqlayıb.

Bu gün hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 4-5 dərəcə düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən "Trend"ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Ararib güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 23-26, gündüz 30-35 dərəcə isti təşkil edəcək. İyulun 26-da Abşeron yarımadasında hava şəraitinin isti olacağı, mülayim şimal küləyinin əsəcəyi gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şix, Sahildə 28-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənə-



cək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

"Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşdır"

Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşdır. AzərTAc xəbər verir ki, bu sözləri iyulun 25-də keçirdiyi mətbuat konfransında Özbəkistanın Azərbaycanı yeni təyin olunmuş səfiri Şerzod Fayziyev deyib. Diplomət Özbəkistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlərdə rəsmi Daşkəndin mövqeyi, sosial-iqtisadi sahədə Özbəkistanın nailiyyətləri barədə məlumat verib.

Azərbaycanın regionda mövqeyinin getdikcə gücləndiyini vurğulayan səfir Özbəkistanın ölkəmlə iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətinə olduğunu, son illər dövlətlərimiz arasında əlaqələrin daha dinamik inkişaf etdiyini, münasibətlə-

rimizin ümumi tarixi köklərə, dil, mədəniyyət və ənənələrə əsaslandığını diqqətə çatdırıb.

Ermonistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Ş.Fayziyev vurğulayıb ki, Özbəkistan bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz hesab edirik ki, münaqişənin həllində əsas şərt Azərbaycanın ərazi bütövlüyünə əməl olunmasıdır.

Diplomat qeyd edib ki, Özbəkistan Azərbaycan ilə xüsusi tranzit ölkə kimi ticarət əlaqələrinin inkişafında maraqlıdır. Bu əməkdaşlıq notəsində Azərbaycan Özbəkistanın Qara dəniz və Aralıq dənizi limanlarına, Özbəkistan isə Azərbaycanın Çin və Cənub-Şərqi Asiyaya çıxışına şərait yaradacaq.

QKDK-da son 6 ayın yekunları ilə bağlı yığıncaq keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2012-ci ilin 6 ayı ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Komitədən verilən məlumata görə, QKDK-nın sədri Rüşət Aslanlı cari ilin ilk 6 ayı ərzində dünya iqtisadiyyatında müşahidə olunan əsas meyillərdən bəhs edərək, global iqtisadiyyatda gərginliyin davam etdiyini, dünyanın aparıcı iqtisadiyyatlarının qeyri-sabit dinamikə ilə inkişaf etdirilməsi və borclanma xərclərinin artdığı barədə iclas iştirakçılarının məlumatlandırılıb. O, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişafının ödəndirildiyi kimi, 2012-ci ilin 6 ayı ərzində də davam etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

R.Aslanlı global iqtisadi sistemdə gərginlik və qeyri-müəyyən proseslər fonunda Azərbaycan iqtisadiyyatında 1,5 faiz artım müşahidə olunduğunu, habelə əvvəlcədən düşünülmüş və həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq, artımın 11,3 faizini qeyri-neft sektorunun təşkil etdiyini qeyd edib: "6 ay ərzində qiymətli kağızlar bazarında proseslərin antiinflasiya xarakterli pul siyasəti və bir sıra struktur amillərinin dəyiş-



kənliliy fonunda davam edərək, hesabat dövrü ərzində qiymətli kağızlar bazarının ödəndirilməsi, bütövlükdə bazar iştirakçılarının potensialının gücləndirilməsi, habelə beynəlxalq əlaqələrinin genişləndirilməsi, ictimaiyyət arasında bazar haqqında biliklərin artırılması, yüksək peşəkarlığın və məlumatlılığın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat iclas iştirakçılarının nəzərinə çatdırılıb.

BƏXTİYAR

Daha 4 rayonda aztəminatlı ailələr "Özünədestək" layihəsinə cəlb olunublar



Aztəminatlı ailələrin mövcud potensialları müqabilində şəxsi təsərrüfatlarını inkişaf etdirmələri və özünütəminat etmə imkanlarına yiyələnmələri üçün onlara aktiv formada dəstək verilməsini nəzərdə tutan "Özünədestək" Birdəfəlik ünvanlı sosial yardım proqramının icrası işləri uğurla davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, dünən Ağcabədi rayonunda 60, Ağdam, Füzuli və Beyləqan rayonlarının hər birində isə 15 ailə olmaqla, ümumilikdə 105 ailə ilə bu proqrama cəlb olun-

layihə uğurla həyata keçirilib: "Nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olduğu İctimai Şuranın üzvləri bu proqrama cəlb olunan ailələrin seçilməsində fəal iştirak edirlər".

Bütün ölkədə tətbiq olunaçağı nəzərdə tutulan "Özünədestək" proqramı aztəminatlı ailələrin daimi məşğulluquna, onların təsərrüfatlarının inkişafına şərait yaradır. Proqram şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək istəyən aztəminatlı ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləğinin qabaqcadan birdəfəlik formada ödənilməsinə nəzərdə tutur.

Tədbirdə qeyd olunub ki, bundan sonra da dövlət aztəminatlı ailələrə bu istiqamətdə lazımı dəstəyi verəcək və ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminat etmə imkanlarını artırmaq üçün müvafiq potensialları olan hər bir aztəminatlı ailəyə dəstək verəcək.

Proqrama cəlb edilən aztəminatlı ailələrin nümayəndələri belə aktiv sosial müdafiə tədbirlərini möhtərəm dövlət başçısının aztəminatlı vətəndaşlara diqqət və qayğısının daha bir əməli ifadəsi olduğunu bildiriblər.

BƏXTİYAR

Prezident Ensiklopediya Elmi Mərkəzinin yeni binasının tikintisinə beş milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq beş milyon manat ayrılıb.

Sərəncamın digər bəndlərinə əsasən, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni, AMEA Rəyasət Heyəti isə ayrılmış vəsaitin aidliyi üzrə istifadəsinə nəzarəti təmin etməlidir.

Müəllimlərin imtahanının nəticələri açıqlanıb

İyulun 24-də ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş imtahanların nəticələri açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, imtahanın nəticələrinə əsasən, 4 nəfər rus dili və ədəbiyyatı, 14 nəfər rus dili, 11 nəfər alman dili, 10 nəfər fransız dili, 14 nəfər musiqi, 40 nəfər ömək hazırlığı, 11 nəfər təsviri incəsənət və rəsmxət fənləri üzrə müəllim vəzifəsinə qəbul olunub.

Bu gün isə namizədlər coğrafiya fənni üzrə imtahan veriblər.

ATƏT-in cəbhədəki monitorinqi insidentlə başa çatıb

ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığında təmas xəttində monitorinq keçirilib.

APA-nın məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçisi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdic və Jiri Aberle keçiriblər. Monitorinq insidentlə başa çatıb.

BMT-nin baş katibi Olimpiya barışıqı münasibətilə dünya ictimaiyyətinə müraciət edib

BMT-nin baş katibi Pan Ki Mun Olimpiya barışıqı münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Bu barədə qəzetimizə BMT-nin ölkəmizdəki nümayəndəliyindən məlumat verilib. Müraciətdə dünyanın hər yerində bütün insanları bir araya gətirərək maneələri dəf edən Olimpiya Oyunları sülh rəmzi kimi sociyalləndirilib: "Olimpiya Barışıqı ənənəsi qədim zamanlarda Oyunlar zamanı bir yerdən digər yere keçən idmançılar üçün təhlükəsiz səyahət imkanı yaratmaq üçün başlandı. Bu, əsl Olimpiya Oyunları ruhunu əks etdirən — xalqlar arasında sülh yolu ilə rəqəbat və fərdlərin uğurlarından ibarət bir mühitin yaradılmasına gətirib çıxardı. Bu gün, Olimpiya və Paralimpiya Oyunları kimi idman hadisələri dünyanın hər yerində bütün insanları bir araya gətirərək maneələri dəf edir. İştirakçılar bir çox xalq-

ların bayraqlarını daşıyalar da, onlar bərabərlik və ədalətli oyun nümayiş etdirərək, anlayış və qarşılıqlı hörmətin rəmzi bayrağı altında birləşirlər". Baş katib Olimpiya barışıqı vasitəsi ilə müharibə edən ölkələri silahları kənara qoymağa səsləyib: "Biz, Olimpiya barışıqı vasitəsi ilə, müharibə vəziyyətində olan ölkələri Oyunlar zamanı öz silahlarını bir kənara qoymağa səsləyərək bu dəyərlərə mənə veririk. Döyüşlərdə verilən bu fasilələr bir çox insan həyatı xilas edir. Humanitar yardım işçilərə ehtiyacı olanlara çatıb yardım etmələri üçün şərait yaradır. Bundan başqa, davamlı həll yolları tapmaq üçün diplomatik danışıqlara yol açır.

Olimpiya Barışıqı və daha geniş mənada Olimpiya ideyali çox güclü bir mesajdır: insanlar və xalqlar aralarındakı fərqləri kənara qoyaraq, razılıq və sülh içində yaşaya və çə-

lişə bilirlər. Əgər onlar bunu bir günlük və ya bir hadisə ilə bağlı edə bilirlərsə, o zaman onlar bunu həmişəlik edə bilirlər. Məhz, Birləşmiş Millətlər Təşkilatı bu xəyal əsasında qurulmuşdur və bizim gündəlik gördüyümüz işlərin məqsədini də bu arzu təşkil edir".

Baş katib BMT-nin 193 üzv ölkəsi tərəfindən təsdiq edilmiş Barışıqə qarşı hörmət göstərmələri üçün bütün hərbi əməliyyatlarla məşğul olanlara səslənərək çətin olsa da barışıqın elan olunması üçün davam etməli və ona riayət olunmasına nail olmaq üçün səyləri əsirgənməyən vacibliyini vurğulayıb: "Gəlin ümid edək ki, gələcək bir neçə həftə ərzində Londonda baş tutacaq Olimpiya və Paralimpiya Oyunlarının məşəli dünyanın sülh simvoluna çevriləcək".

S.MÜRƏTQIZI

Azərbaycanda rəsmi işsizlərin sayı 38 min nəfərdir

Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhəlinin sayı 4 634,1 min nəfər olub və onlardan 4 388,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2012-ci ilin yanvar-may aylarında məşğul əhəlinin tərkib hissəsi olan müzdlə işləyənlərin orta sayı 1 368,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 848,9 min nəfər, qeyri-dövlət bölməsində isə 519,9 min nəfər təşkil edib.

Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,7 min nəfər, qeyri-neft sektorunda isə 1 332,1 min nəfər çalışıb. Müzdlə işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 329,3 min nəfər təşkil edib.

Cari il iyul 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi iş-



siz statusu verilmiş şəxslərin sayı 38 min nəfər olub, onların 42,5%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statu-

suna malik olanların 2 nəfəri düşür. İşsizliyə görə müavinətin orta məbləği 208,7 manat olub.

“Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə

Bir qəzetin tarixçəsi: “Qırmızı Gəncə”dən “Gəncənin səsi”nə qədər

(Əvvəlki 20 iyul sayımızda)

“Gəncədəki inkişafdan “Gəncənin səsi” qəzetinə də pay düşüb”

“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova bildirib ki, Gəncənin inkişafı, simasının dəyişməsi, müasirləşməsi şəhər sakinlərinin üroyuncüdür: “İndi bütün gəncələr öz doğma şəhərləri ilə ürək dolusu fəxr edir, qürur hissi keçirirlər. Bu gözəllik hər bir sakinin şüuruna hakim kəsilib. Bu inkişafdan, Gəncənin şöhrətinin yüksəlməsindən, şəhərimizdə hər sahənin müasirləşməsindən “Gəncənin səsi” qəzetinə də mühüm pay düşüb. Şəhər icra hakimiyyətinin orqanı olan “Gəncənin səsi” qəzetində şəhərimizin bütün istiqamətlər üzrə həyatı daha yüksək zövqlə və peşəkarlıqla öz əksini tapır”.

Baş redaktor qeyd edib ki, 2011-ci ilin əvvəllərində 600 tirajla çıxan qəzetin sayı artıq 5 minə çatıb. Onun səhifələrinə görə, qəzet böyük formatda, özü də rəngli çıxmağa başlayıb: “Yeri gəlmişkən formatla bağlı bir faktın üstündən sükulat keçmək günah olardı. Adı dəfələrlə dəyişdirilsə də, “Gəncənin səsi” qəzeti kollektivinin əbədi bir arzusu olub. O da qəzetin formatının böyüməsi ilə bağlıdır. Son dövrlərdə bu arzunu reallaşdırmaq iki dəfə mümkün olub. Birincisi, 1970-ci ildə qəzetin 50 illiyində. Cəmi bir nömrəsi böyük formatda çap edilib. Halbuki o zaman qəzetin tirajı 20 min olub, özü də hər gün oxucularla “görüşüb”. İkinci dəfə isə 2010-cu ildə. “Şəhər günü” münasibətilə böyük formatda və rəngli çıxan bir nömrəmiz dəstək görmədiyi üçün yenidən əvvəlki görkəminə qayıtdı. Amma bugünkü “Gəncənin səsi” isə illərlə üroyümüzə yığılıb qalan arzularımıza işiq tutub. Qəzet şəhər icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü və böyük dəstəyi ilə hər za-



man böyük həsrətdə olduğumuz görkəminə qovuşub. Hər addımda gördüyümüz qayğı bizi daha məsuliyyətlə, daha peşəkarcasına işləməyə sövq edir. 92 yaşlı qəzet üçün heç zaman belə şərait yaradılmamışdı. Gəncənin bugünkü inkişafını qəzet səhifəsində çixara bildiyimiz üçün fəxr edirik”.

R.Sadıqova vurğulayıb ki, oxucuların böyük diqqətlə izlədiyi daimi rubrikalardan olan “Gəncə abidələri, Gəncə yenidən qurulur”, “Gəncə, gənclərinin və qonaqların gözü ilə”, “El gücü”, “Bu gün layihədir, sabah abidə”, “Gəncənin yeni siması”, “Nizami Gəncəvi—870”, “Tariximiz, mədəniyyətimiz”, “Tarixi abidələrimiz”, “Fərəh doğuran yekunlar”, “Gənclər paytaxtı Gəncə”, “Milli qəhrəmanlarımız”, “Oxucu məktubları” və dərc etdiyimiz müqayisəli şəkillər oxucuların zövqünə uyğun olduğu üçün redaksiyamıza gələn məktubların sayı artır: “Dünən və bu gün” andlandırdığımız şəkillərdə isə binaların, park və xiy-

banların əvvəlki görkəmi ilə yeni görkəmini göz önünə gətirməklə oxuculara şəhərdə görülən işlər barədə məlumat yaratmağa çalışırıq. Deyim ki, bu müqayisələr çox gözəl əks-səda yaradıb”.

İş şəraitindən danışan baş redaktor bildirib ki, son 1 ildə redaksiyada iş otaqları ən yüksək səviyyədə təmir olunub: “İş şəraitimiz yaxşılaşıb. Doğru deyiblər ki, işin səmərəsi şəraitdən çox asılıdır. Redaksiyanın yerləşdiyi inzibati bina istifadəyə verildəndən bəri belə quruculuq, abadlıq görməyib. Hər gün işə böyük sevinclə başlayırıq. Çünki otaqların səliqə-sahmanı ilə yanaşı, jurnalistə lazım olan nə varsa elimiz çatın yerdədir. Həmişə paytaxt jurnalistlərinə, redaksiyalara həsəd aparmışıq. Əminliklə deyirəm ki, bizim üçün yaradılan şərait mərkəzi mətbuatın aid olduğu redaksiyalardan heç də geri qalmır”.

R.Sadıqova region mediası olaraq qarşılaşdıqları çətinliklərin çapla bağlı

olduğunu diqqətə çatdırıb: “Belə ki, hələlik Gəncədə böyük formatda və rəngli çap üçün şərait yoxdur. “Gəncənin səsi” “Azərbaycan” nəşriyyatında çap olunur. Bu günlərdə Gəncədə Prezident Administrasiyasının, Mətbuat Şurasının və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatlığı ilə “Azərbaycan milli mətbuatı: Zərdabi-nin günümüzədək” mövzusunda keçirilən elmi-praktik konfransın nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində inşa olunacaq mətbuat evinin təməlqoyma mərasimi olub. Bir il müddətində tikilməsi nəzərdə tutulan dörd mərtəbəli binanın ümumi sahəsi 2600 kvadratmetrdir. Mətbuat evində konfrans zalı, inzibati otaqlar, qonaq evi və s. fəaliyyət göstərəcək. Bina müasir avadanlıqla təchiz olunacaq.


Gəncədə aparılan genişmiqyaslı quruculuq işləri əminlik yaradır ki, mətbuata hər zaman dəstək olan, onun bütün problemlərini uğurla həll edən şəhər rəhbərliyi təməli qoyulan mə-



buat mərkəzinin yaxın zamanlarda media mənsublarının ixtiyarına verilməsinə nail olacaq”.

Baş redaktor söyləyib ki, ötən illərdə fərqli olaraq redaksiyanın kollektivi şəhərdə keçirilən bütün tədbirlərdə iştirak edir və faktları birinci mənəbədən ala bilir: “Hətta istənilən vaxt, istənilən mövzu ilə bağlı müvafiq təşkilatla müraciət edə bilir. Səhifəyə çıxarılaçaq yazı üçün lazım olan informasiya, fakt və dəlilləri, eləcə də oxucuların bizə ünvanladığı məsələlərlə bağlı sualları aydınlaşdırmaq üçün üz tutduğumuz hər qurumdan lazım olan faktları öyrənmək imkanımız var. Əvvəlki dövrlərdən fərqli olaraq qəzetə münasibət çox yüksək səviyyədədir”.

Bölgələrdə mətbuatın geniş fəaliyyəti ilə bağlı R.Sadıqova bildirib ki, ilk növbədə bölgələrdə medianın inkişaf etdirilməsi üçün maddi-texniki baza yaradılmalıdır. Onun fikrincə, regionlarda müasir nəşriyyat və mətbəolər



fəaliyyət göstərməlidir: “Bölgələrdəki jurnalistlərə diqqət artırılmalıdır. Seminarlar, görüşlər, konfranslar təqvimə xarakter daşmamalıdır. Bölgələrdəki ab-havadan məlumat olmalıdır. Bəzən regionlardakı media mənsublarına etinasızlıq olur. Müxtəlif tədbirlərdə onlar unudurlar. Lakin fərq istedadda görə qoyulmalıdır. Əsl qələm sahibini tanımaq üçün isə əlbir, birgə işlərin, layihələrin həyata keçirilməsi zəruridir.

Təşəbbüs üçün də mütləq son diyləyən olmalıdır. Gəncədə qaldırıldığı təşəbbüslər öz həllini tapıb. Qəzetin daha oxunaqlı olması, oxucuların maraqlarından məsələlərini qəzet səhifələrində yer alması üçün vaxtaşırı görüşlər keçirilir. Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində keçirdiyimiz görüşlərin səmərəsi böyük olub. Elə bu günlərdə “Gəncənin səsi” qəzetinin respublika səviyyəsində təbliği məqsədi ilə qəzetin kuboku uğrunda keçirdiyimiz möhtəşəm çüdo turnirində respublikamızın 15 rayonundan və paytaxtdan 50 idmançı toplaşmışdı. 2012-ci ilin Prezident İlham Əliyev tərəfindən “İdman ili” elan olunduğundan və Gəncənin respublika bölgələri içərisində ilk dəfə “Gənclər paytaxtı” seçildiyini diqqətə çatdırmaq üçün təşkilatçısı olduğumuz bu turnir qəzetimizin idman mövzusunda olmaqla yanaşı, onun oxucularının coğrafiyasının genişləndirilməsinə vəsile oldu”.

Bəxtiyar MƏMMƏDLİ

Səhifədəki material Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub



Mehman MUSAOĞLU
Qazi Universitetinin professoru

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamından xəbər tutdum. Mən xaricdə yaşayan bir Azərbaycan vətəndaşı və filoloq-türkoq olaraq bu xəbərdən çox sevindim. Həmin sərəncamdan irəli gələn vəzifələrə həyata keçirmək üçün yaradılan işçi qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü, İctimai və Humani-tar elmlər bölməsinin akademik-katibi, professor Kamal Abdullanın müsahibəsini də internet mediasından oxudum. Kamal müəllim müsahibəsində Azərbaycan dilinin inkişafına və inkişafına dair Dövlət Proqramı haqqında, Azərbaycan dilçiliyi, tərcümə fəaliyyəti və terminologiya işlərinin də ümumi vəziyyətinə dair bir çox önəmli məsələyə toxunaraq problemləri aydınlaşdırıb. O, dövlət proqramı layihəsinin çox geniş bir tərkib hissəsinə malik olduğunu da göstərib: elm və təhsil; Azərbaycan dili informasiya texnologiyalarında; Azərbaycan dili KİV-də; Azərbaycan dili xaricdə; Azərbaycan dili idarəetmədə. Kamal müəllim, sözügedən bölmələrlə bərabər, dilimizin ən müxtəlif dil ortamlarında və özlüklü də xaricdə işlənilməsinə ayrıca olaraq toxunur.

Azərbaycan dili sadəcə respublikamızda deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sadəcə Avrasiya türkcüləri və ayrılmış Azərbaycan dilinin ölkələrində deyil, həm də dünyanın ən müxtəlif ölkələrində yaşayan dünya Azərbaycanlıları tərəfindən də işlədilir. Sözügedən dil dünyanın 50 milyondan artıq bir nüfuzə tərəfindən danışılır. Ancaq linqvistik qloballaşma olaraq adlandırılan fenomen və ya bəzi ortaq dillərin xalqlar arasında əsas ünsiyyət-dərk etmə vasitəsinə çevrilməsi bu gün sad

Aydın Mirzəzadə: "Rusiyanın Qəbələ RLS-nin icarəsindən imtina etməsi iki dövlətin dostluq münasibətlərinə təsir göstərməyəcək"

"Rusiyanın Azərbaycan Qəbələ RLS-i icarəyə götürməsi məsələsində söhbət yalnız bu problemin texniki və maliyyə məsələlərindən getməməlidir. Rəsmi Bakı xarici dövlətə, bu kontekstdə Rusiyaya öz hərbi obyektini icarəyə verdiyi zaman arzu edir ki, Moskva da Azərbaycanın taleylikli problemlərini diqqət nümayiş etsin". Bu barədə Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydın Mirzəzadə açıqlama verir.

O bildirib ki, bugünkü gündə Azərbaycan Qəbələ RLS-in icarəsini digər problemlərini həlli ilə bağlamır: "Lakin qeyd etmək lazımdır ki, Rusiyanın yaxın müttəfiqi olan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin işğal edilməsi, eləcə də Ermənistanın Azərbaycanı ərazi bütövlüyünü tanımaq istəməməsi Rusiya tərəfinin diqqətindən kənar qalmamalıdır. Amma bunun əvəzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Boryduya mütəmül olaraq Azərbaycanı ərazi bütövlüyü ilə bağlı ikitərəfli bəyanatlarla çıxış edir. Doğrudur, Boryduya beynəlxalq təşkilatın rəhbəridir, lakin o eyni zamanda da Rusiyayı təmsil edir və yüksək rütbəli Rusiya generalıdır və buna görə də, Moskva onun Azərbaycanı ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi bəyanatları diqqətlə yanaşmalıdır". Millət vəkili Rusiya tərəfinin rəsmi Bakını Qəbələ RLS-in icarə məbləği ilə bağlı mövqeyinin dəyişməyəcəyi təqdirdə sözügedən stansiyanın icarəsindən imtina edəcəyini dair fikirlərə də münasibət bildirib: "Güya Azərbaycan tərəfindən Qəbələ RLS-in icarəsinə görə tələb olunan 300 milyon ABŞ dolları məbləğində icarə haqqı yalnız



Rusiya KİV-lərində göstərilir. Rəsmi olaraq, Azərbaycan tərəfindən isə bu məbləğ 30 milyon ABŞ dolları göstərilir. Bu məbləğ indiyə qədər Rusiyanın Qəbələ RLS-in icarəsinə görə ödədiyi 7 milyon dollarla müqayisədə yüksək deyil. Rusiya Qəbələdə radarın icarə haqqının müvafiq olaraq azalması üçün icarəyə götürüldüyü ərazinin sahəsini azaltmağa hazır olduğunu bəyan edir. O zaman sözügedən stansiyanın icarə haqqı ildə 30 milyon dollar yox, 15 milyon dollar təşkil edəcək. Qəbələ RLS-in icarəsi ilə bağlı məsələ ətrafında vəziyyət əlverişlidir ki, Rusiya təkcə torpaq sahəsi və bu stansiya quraşdırılan avadanlıqdan yox, həm də Azərbaycanın bütün infrastrukturundan istifadə edir. Başqa sözlə desək, Qəbələ RLS-in işçi heyəti orada salınan yeni yollardan, rabitə xətlərindən, elektrik ötürücülərindən, yeni məktəb və xəstəxana binalarından, istirahət müəssisələrindən və s. istifadə edir. Azərbaycan bütün bu obyektlərin tikintisi üçün dövlət büdcəsindən külli miqdarda pul xərcləyib. Buna görə də, Azərbaycanın Qəbələ RLS-ə görə icarə haqqını həddən artıq qaldıracağını demək düzgün deyil".

A.Mirzəzadə deyib ki, Rusiyanın cənubunda Qəbələ RLS-nə alternativ ola biləcək yeni stansiyanın tikintisi mümkünlüyü haqqında artıq bir neçə rusiyalı general bəyanat verib. Azərbaycanın bunun öləyinə çıxış emir: "Əgər Qəbələ RLS-i Rusiyaya lazım deyilsə, o öz ərazisində yeni belə bir stansiya inşa edə və bununla da öz daxili infrastrukturundan istifadə edə bilər. Yeni Qəbələ RLS üzrə icarə müqaviləsinin uzadılmasına dair təşəbbüs Rusiya tərəfindən daxil olur. Bu baxımdan, Azərbaycan cavab olaraq real icarə şərtləri və ödəmə məbləği təklif edir. Hesab edirik ki, Rusiyanın Qəbələ RLS-nin icarəsi zamanı qənaət etmək istədiyi ildə 15 milyon dollar bu ölkə üçün böyük bir məbləğ deyil. Hər halda, bu təkliflər müzakirə mərhələsindədir və tərəflər ortaq məxrəcə gələ biləcəklər. Hazırkı icarə sazişinin müddəti 2012-ci ilin sonunda başa çatır və tərəflərin razılığa gəlmələri üçün hələ vaxtlar var". Rəsmi Moskvanın Bakı ilə Qəbələ RLS üzrə icarə müqaviləsinin müddətini uzadılmasına dair razılığa gələ bilməyəcəyi halda Rusiyanın nə itirəcəyinə gölünə, millət vəkili deyib ki, Əgər Rusiya öz işçi heyətini Qəbələ RLS-dən çıxarsa, o zaman heç bir tərəf uduzmadır: "Bu gün Rusiyanın texniki imkanları əldədir ki, o Qəbələ RLS-i olmadan itirəcəyi məlumat həcmi bərpə edə bilər. Rusiyanın Qəbələ RLS üzrə icarə müddətini uzadılmasından imtina edəcəyi təqdirdə, Azərbaycan da heç nə itirməyəcək. Rusiya tərəfinin Qəbələ RLS-dən istifadəyə görə ödədiyi və ya ödəyəcəyi məbləği Azərbaycan dövlət büdcəsi üçün heç bir əhəmiyyət kəsb etmir. Ehtimal ki, Rusiyada bəzi dairələr xarici dövlətlərin

ərazilərində hərbi kontingentlərinin olmasında maraqlıdır, onlar bunu geosiyasetin tərkib hissəsi, regionda təsirin olması kimi nəzərdən keçirirlər. Reallıqda isə, Rusiya tərəfinin Qəbələ RLS-nin icarə müddətini uzadılmasından imtina etməsi nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına xələf göstərməyəcək. Eyni zamanda, Rusiyanın Azərbaycanı Qəbələ RLS-nin icarəsindən imtina etməsi həmçinin iki dövlət arasında mövcud olan dostluq münasibətlərinə də təsir göstərməyəcək. Ermənistan artıq bəyan edib ki, Bakı və Moskva arasında Qəbələ RLS-nin icarəsi ilə bağlı danışıqların uğursuzluğu nəticələnməyəcəyi təqdirdə öz ərazisində Rusiya RLS-nin inşası məsələsini nəzərdən keçirməyə hazır olduğunu bəyan edib".

A.Mirzəzadə Rusiya tərəfindən Ermənistanda RLS-in inşa edəcəyi təqdirdə regionda hansı geosiyasi dəyişikliklər baş verə biləcəyinə də toxunub: "Ermənistan tərəfindən səsləndirilən bu tipli bəyanatlar diqqətlə nəzərdən keçirilməlidir. Çünki Qəbələ RLS-in fəaliyyət göstərməsi üçün ideal yerdir. Ermənistan ərazisində Qəbələ RLS-i qədar səmərəli ola biləcək radiolokasiya sisteminin quraşdırılması üçün elə bir coğrafi yer yoxdur. Keçmiş Sovet İttifaqı rəhbərliyi Qəbələni RLS-in inşası üçün yer kimi təsəvvif seçmişdir. Azərbaycanın Qəbələ rayonuna üstünlük yerini rəylə nəzərə alınaraq verilib. Ona görə, Ermənistanda belə bir stansiyanın inşası hər hansı bir texniki üstünlük göstərməyəcək. Ermənistan tərəfindən təkliflər siyasi şou yaratmaq məqsədi ilə səsləndirilib və Rusiya bunları ciddi qəbul etmir".

PƏRVANƏ

Ilyas İsmayilov: "Ermənistanın bütün davranışları beynəlxalq hüquq normalarına ziddir"

İşğal edilmiş Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən keçirilən hər hansı seçkinin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Məlum olduğu kimi, Dağlıq Qarabağda separatçı və terrorçu rejim hökm sürür, bununla əlaqədar olaraq, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində keçirilən hər hansı bir seçki qanuni hesab edilə bilməz. Başqa sözlə desək, Dağlıq Qarabağdakı separatçıların bütün hərəkətləri beynəlxalq hüququn və sülhün əldə olunması səylərinin pozulmasına yönəlib. Belə bir açıqlama ilə millət vəkili Ilyas İsmayilov çıxış edib. O bildirib ki, Azərbaycan tərəfi işğal olunmuş ərazilərin azad edilməsi məsələsində öz mövqeyini sərtləşdirməlidir: "Bundan əlavə, Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsinə nail olmalıdır. Bunun

üçün isə Azərbaycan torpaqlarının işğal olunması məsələsi Azərbaycan tərəfindən BMT TŞ qarşısında qaldırılmalıdır. Əgər Bakının bu tələbləri yerinə yetirilməzsə, Azərbaycan bütün imkanlarını səfərbər edərək, işğal edilmiş ərazilərini azad etməlidir". Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri"nin Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə necə təsir etməsinə münasibət bildiren millət vəkili deyib ki, Ermənistan tərəfinin bir qayda olaraq, bütün davranışları beynəlxalq hüquq normalarına ziddir: "Bunun bariz nümunələrindən biri də işğal edilmiş ərazilərimizdə qondarma "seçkilər" in keçirilməsidir. Buna görə də güman ki, Ermənistan Azərbaycan ərazisinin işğal etdiyi hissəsində qondarma "seçkilər" keçirməklə, elə özü danışıqlar prosesini pozmaq məqsədi güdür". Beynəlxalq ictimaiyyətin separatçı Qarabağ rejimində keçirilən "seç-

kilər"ə dair bəyanatlarına toxunan İ.Smayilov hesab edir ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətlərinin Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər" in onlar tərəfindən tanınması ilə bağlı bəyanatları müsbət amildir. Azərbaycan beynəlxalq təşkilatların bu mövqeyini alqışlamalıdır. Amma eyni zamanda bu dövlətlərin, qurumların öz mövqələrini sərtləşdirmələrinə ehtiyac var". Qarabağda seçilən "prezident" in şəxsiyyəti amili Azərbaycan torpaqlarının işğal probleminin nizamlanması üçün hər hansı bir əhəmiyyət kəsb etməsinə gölünə millət vəkili hesab edir ki, hazırda yaranan vəziyyətdə şəxsiyyət amili Azərbaycan torpaqlarının işğalı problemi üçün heç bir əhəmiyyət kəsb edə bilməz. Separatçı rejim rəhbərlik edən şəxs ərazilərin işğalını dayandırılması məsələsinə müsbət amillər götürə bilməz. O deyib ki, Azərbaycan torpaqları-



ın işğaldan azad edilməsindən sonra Qarabağın erməni icması ilk növbədə, Qarabağ erməniləri hər şey, eləcə də, Azərbaycanla bərabərlik və bərabərlik prinsiplərini qorumaq üçün çalışmalıdır. Ermənistanın sayımlı hissə olacağına dair təsiri edib".

PƏRVANƏ

Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin xarici işlər nazirləri görüşüb

Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin xarici işlər nazirlərinin üçüncü iclası keçirilib. İclasda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, iclasda Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin xarici işlər nazirləri, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sermayə Bankı, Aİ-nin Regional və İqtisadi və Sosial Komitələrinin nümayəndələri, həmçinin Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın xarici işlər nazirləri, "Şərq tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun təmsilçisi iştirak ediblər. Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iclasda sədrlik edib. İştirakçılar "Şərq tərəfdaşlığı" proqramının hazırkı vəziyyəti, Varşavada sammitindən sonra tərəfdaş ölkələr ilə münasibətlərdə qeyd edilmiş tərəfdaş və mövcud problemlər, 2013-cü ildə Vilnisdə keçiriləcək sammitdə "Şərq tərəfdaşlığı"nın reallaşdırılması üzrə "Yol xəritəsi" və onun icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar. Aİ ilə tərəfdaş ölkələr arasında münasibətlərin genişləndirilməsində, siyasi əsassızlığın və iqtisadi inteqrasiyanın sürətlənməsində, sosial-iqtisadi islahatların dəstəklənməsində "Şərq tərəfdaşlığı"nın strateji əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iclasda tərəfdaş ölkələr ilə əsassızlaşdırılmış vəziyyətlər üzrə, eyni zamanda, Azərbaycan da daxil olmaqla aidyyəti dövlətlərlə viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri üzrə danışıqlar davam edir. Bir sıra Aİ-nin üzvü olan ölkələrinin xarici işlər nazirləri tərəfdaş dövlətlərin ərazisində mövcud olan münaqişələrin həll olunmasında ciddi narahatçılıq hissi keçirdiklərini ifadə ediblər. Onlar bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmasını əhəmiyyətini vurğulayıblar. İclasda Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsinin və təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyi bildirilib.

S.MÜRVTQIZI

Səfir: "Özbəkistan Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir"

"Rəsmi Daşkənd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Bakını mövqeyini dəstəkləyir. Rəsmi Daşkənd Dağlıq Qarabağ münaqişəsinin siyasi və sülh yolu ilə həllini istəyir. Biz hesab edirik ki, münaqişənin həllinin əsas şərti Azərbaycanın ərazi bütövlüyünə əməl olunmasıdır". Bu barədə Özbəkistanın Azərbaycanı Səfir Şirzod Fayziyev keçirdiyi mətbuat konfransında bəyan edib. O deyib ki, Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində siyasi və sülh yolu ilə həllinə tərəfdardır. Səfirin sözlərinə görə, Özbəkistan Azərbaycanı Cənubi Qafqazda özünün əsas tərəfdaşı hesab edir: "Azərbaycan regionda mövqeyini getdikcə daha çox gücləndirir. Son illər iki ölkə arasında münasibətlər daha dinamik xarakter

alır. Münasibətlərimiz ümumi tarixi köklər, dil, mədəniyyət və ənənələrə əsaslanır". Ş. Fayziyev Azərbaycanla xüsusi tranzit ölkə kimi ticarət əlaqələrinin inkişafında da maraqlı olduqlarını söyləyib. O qeyd edib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan Özbəkistanın Qara və Aralıq dənizi limanlarına, Özbəkistan isə Azərbaycanın Çin və Cənub-Şərqi Asiyaya çıxışına şərait yarada bilər. Bizim qarşılıqlı maraqlarımız arasında mövcud əlaqələrimiz var. Bizə baxışların, yanaşmaların və maraqların vəhdəti birləşdirir". "Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələr hər iki dövlətin maraqlarına xidmət etməklə yanaşı, bütün lükdə Qafqaz regionunun inkişafı üçün əhəmiyyətli faktor olmalıdır. Özbəkistan Azərbaycanla həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafında maraqlıdır", səfir de-

PƏRVANƏ

Əli Əhmədov: "Azərbaycanda "siyasi məhbus" yoxdur"

"Siyasi müxalifətlə dialoq müəddi davam etdirilir. Mən dialoq bir stolun ətrafında oturub deyimə kimi başa düşürəm". Bu açıqlamaları jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiyanın sədr müavini Əli Əhmədov verib. Ə.Əhmədov YAP-in daimi icrai maraqlarına bəzən bütün məsələlərdə müxalifət partiyaları ilə müzakirələr aparmağa hazır olduğunu söyləyib. Ə. Əhmədov



ov eyni zamanda, Azərbaycanda "siyasi məhbus" olması barədə deyilənlərə bağlı da danışıb. Hakim partiyanın rəsmisi bildirib ki, Azərbaycanda "siyasi məhbus" yoxdur:

"Müxalifət hesab edir ki, Azərbaycanda "siyasi məhbus" var. Biz isə hər zaman belə hesab etmişik və edirik ki, Azərbaycanda "siyasi məhbus" yoxdur".

KAMIL HƏMZOĞLU

"Pan Gi Munun fikirləri işğalçılıq siyasətinə haqq qazandırmaq məqsədi daşıyır"

"BMT-nin Baş katibi Pan Gi Munun "Regional və qeyri-regional səviyyələrdə adi silahlanmalar nəzərdə" adlı yeni hesabatında Azərbaycan əleyhinə yer almış qəzəbli fikirlər Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq məqsədi daşıyır". Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətinə açıqlamasında partiya sədrinin müavini Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, BMT Baş katibinin adından təqdim olunan hesabatda Azərbaycanın təhlükəli silahlanma yarışına başladığı bildirilir: "Avropada adi silahlandırılmalar haqqında müqavilənin həyata keçirilməsi haqqında rəsmi informasiyaya əsasən, Azərbaycan, sayı müqavilə ilə məhdudlaşdırılan silahlanmanın 3 növü üzrə nəticələri keçib. Belə ki, Azərbaycan nəzərdə tutulan 220 tank yerinə 381 tank, 285 artilleriya silahının əvəzinə 518 və 220 ədəd hərbi zirehli maşın yerinə 287 zirehli maşına sahibdir. Azərbaycan hərbi büdcəsinin son illərdə əhəmiyyətli dərəcədə artımı, həmçinin daimi aqressiv ritorikası iki xalq arasında uqurumu və gərginliyi artırır və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqlar prosesini təhlükə altına qoyur. Bu xüsusda, Azərbaycanın ardıcıl olmayan siyasəti regionda inam və əməkdaşlıq atmosferini formalaşdırmağa çalışan Ermənistanın sayımlı hissə olacağına dair təsiri edib".

BAXCP sədrinin müavini isə hesab edir ki, BMT Baş katibinin imzalıya təqdim edilən hesabat Ermənistanı himayə edən və Dağ-

lıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olmayan beynəlxalq güclərin sifarişli ilə hazırlanıb: "Biz dəfələrlə bəyan etmişik ki, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinin arxasında təkcə Rusiya dayanır. Beynəlxalq güclərin bütün səyləri işğal altında olan Azərbaycan torpaqlarının anneksiyasına hüquq don geyindirməyə nail olmaq üçün rəsmi Bakını təslimçi sülhə sövq etməyə yönəlib. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlət başçılarının mövcud status-kvonun dəyişdirilməsinə bağlı səsləndirdikləri imperativ bəyanatlar da Ermənistanı işğaldan çəkindirməyə deyil, Azərbaycanı kapitulyasiyaya əsasən, Azərbaycan, sayı müqavilə ilə məhdudlaşdırılan silahlanmanın 3 növü üzrə nəticələri keçib. Belə ki, Azərbaycan nəzərdə tutulan 220 tank yerinə 381 tank, 285 artilleriya silahının əvəzinə 518 və 220 ədəd hərbi zirehli maşın yerinə 287 zirehli maşına sahibdir. Azərbaycan hərbi büdcəsinin son illərdə əhəmiyyətli dərəcədə artımı, həmçinin daimi aqressiv ritorikası iki xalq arasında uqurumu və gərginliyi artırır və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqlar prosesini təhlükə altına qoyur. Bu xüsusda, Azərbaycanın ardıcıl olmayan siyasəti regionda inam və əməkdaşlıq atmosferini formalaşdırmağa çalışan Ermənistanın sayımlı hissə olacağına dair təsiri edib".

BAXCP təmsilçisi sözügedən hesabatın təsadüfi olmadığını və son bir il ərzində Azərbaycanı qarşı aparılan pressinq siyasətinin tərkib hissəsi olduğunu da deyib: "Azərbaycan hökuməti heç bir halda bu təzyiqlərin və tərxiatların qarşısında geri çəkilməməli, ərazi bütövlüyümüzün təmin olunması, milli və dövlət maraqlarımızın qorunmasıyla bağlı Azərbaycan xalqının prinsiplial mövqeyini ifadə etməyə davam etməlidir".

KAMIL

Bakıda "Eşidilməyən səslər" adlı milli görüş keçiriləcək

Amerika Birləşmiş Ştatlarının Azərbaycanı səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının maliyyə dəstəyi və yaxın əməkdaşlığı ilə Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən "Eşidilməyən səslər" Uşaqlara Qarşı Məcburi Əməyə Son" adlı layihə həyata keçirir. Layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək və "İnsan Alverinə qarşı Milli Fəaliyyət Planı"nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə dəstəkdir. "Eşidilməyən səslər" Uşaqlara Qarşı Məcburi Əməyə Son" layihəsinin əsas vəzifələri insan alverini və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara dəstək məqsədilə hüquqi, sosial, tibbi, və psixoloji yardımlar göstərilməkdir. "Eşidilməyən səslər" Uşaqlara Qarşı Məcburi Əməyə Son" layihəsinin əsas vəzifələri insan alverini və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara dəstək məqsədilə hüquqi, sosial, tibbi, və psixoloji yardımlar göstərilməkdir. Eyni zamanda, layihə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən ictimai qurumların və

qeyri-hökumət təşkilatlarının (QHT) "İnsan alverinə qarşı Milli Fəaliyyət Planı"nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə dəstək olmasına üçün imkan yaradacaq. İyul ayından icrasına başlanan layihə 11 ay müddətində həyata keçiriləcək, Bakı şəhərini və onun ətraf ərazilərini, o cümlədən, Azərbaycanın Gəncə və Yevlax rayonlarını əhatə edəcək. Layihə çərçivəsində fəaliyyətlər 2 istiqamətdə aparılacaq. İlk növbədə birbaşa olaraq insan alverini və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara hədəf regionlarda mobil olaraq hüquqi, sosial, tibbi və psixoloji yardımlar göstərilməkdir. "Eşidilməyən səslər" Uşaqlara Qarşı Məcburi Əməyə Son" layihəsinin əsas vəzifələri insan alverini və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara dəstək məqsədilə hüquqi, sosial, tibbi, və psixoloji yardımlar göstərilməkdir. Eyni zamanda, layihə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən ictimai qurumların və

inteqrasiya fəaliyyətlərinə cəlb olunmalarını təmin etmək nəzərdə tutulub. Layihənin ikinci fəaliyyət istiqaməti layihənin əsas nəticələrinin təqdim etmək və uşaq alverinə qarşı mübarizəyə kömək edəcək alternativ payıqı modelinin qəbulu ilə bağlı müzakirə aparmaq üçün müvafiq dövlət strukturları və parlament nümayəndələrinin iştirakı ilə Bakıda "Eşidilməyən səslər" adlı milli görüş keçirilməkdir. İctimai vəkili sözlərinin gücləndirilməsi məqsədi ilə AUB Azərbaycanda insan alverini problemi və mübarizə yollarını müzakirə etmək üçün yerli və beynəlxalq QHT-lər, hökumət orqanları və özl sektorla görüşlər təşkil edəcək. Cəmiyyətdə insan alverini və məcburi əməyin qurbanı və potensial qurbanı olan kimsəsiz uşaqların effektiv sosial reabilitasiyası və dəstək mexanizmlərinin gücləndirilməsi üçün hazırlanmış təkliflər və uşaq qazanmış təcrübələr "İnsan Alverinə qarşı Milli Fəaliyyət Planı" çərçivəsində icra olunması üçün tövsiyə olunacaq.

KAMIL

Liam Fokus: "Azərbaycanla əməkdaşlıq gündəliyi kifayət qədər genişdir"

"Britaniyanın Azərbaycanla əməkdaşlıq gündəliyi kifayət qədər genişdir. Xüsusilə də Əfqanıstanın ümumi maraqlarımız var, biz beynəlxalq terrorizmlə mübarizədə maraqlıyıq. Ölkəmiz regionda güclü mədəni əlaqələri var. Bu, İran xalqının deyil, bu ölkəni təhlükəyə çevirən İran rejiminin gündəlidir. Və hazırkı soyuq münasibətlər (Azərbaycan və digər qonşularla) xalqın deyil, rejimin davranışı ilə bağlı yarımdır". İrandakı hərbi obyektlərin bombalanması haqqında qərar qəbul edilərsə, Qərbin bu məqsəddə Azərbaycan barədə danışıqlar deyib. O deyib ki, Azərbaycan və İran arasında gərginlik var: "Lakin eyni şeyi İran demək olar ki, bütün qonşular haqqında söyləmək olar. Bu gün İranın BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı ilə münasibətləri də beləcə gərgindir. Bu, İranda gərgin münasibətlərin onun qonşularının deyil, özünün günahı olduğundan

xəbər verir. Düşünürəm ki, İran xalqı və bu ölkədəki rejim arasında sərbəst qoymaq lazımdır. İranın böyük dövlət kimi böyük tarixi də var, onun regionun bir çox hissələrini və ondan kənar yerdəki çox güclü mədəni əlaqələri var. Bu, İran xalqının deyil, bu ölkəni təhlükəyə çevirən İran rejiminin gündəlidir. Və hazırkı soyuq münasibətlər (Azərbaycan və digər qonşularla) xalqın deyil, rejimin davranışı ilə bağlı yarımdır". İrandakı hərbi obyektlərin bombalanması haqqında qərar qəbul edilərsə, Qərbin bu məqsəddə Azərbaycan barədə danışıqlar deyib. O deyib ki, Azərbaycan və İran arasında gərginlik var: "Lakin eyni şeyi İran demək olar ki, bütün qonşular haqqında söyləmək olar. Bu gün İranın BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı ilə münasibətləri də beləcə gərgindir. Bu, İranda gərgin münasibətlərin onun qonşularının deyil, özünün günahı olduğundan

nəşləndirməli olduğunu və onların nüvə silahı yaratmaq haqqında malik olmaları təmin etmələri üçün cəhdləri davam etdirmək lazımdır. Bundan başqa, Rusiyanın milli məqsədlərə nüvə proqramı üçün İrana zəruri olan nüvə materiallarını bu ölkəyə tədarük etmək barədə təklifini xatırlatmaq olar. Mənə elə gəlir ki, bu təklif İranın dinc məqsədlərə nüvə proqramı yaratmaq istəyini ödəyir. Və bu istiqamətdə diplomatik səyləri gücləndirmək lazımdır". Qarabağ münaqişəsi zonasında gərginliyə də toxunan L.Fokus deyib ki, burda kənarın müstəqil görünən, lakin bir-biri ilə bağlı olan iki məsələ var: "Bir tərəfdən, bu tarixi ilə birlikdə Dağlıq Qarabağ və öz müqəddəratını təyin etmə məsələsi, digər tərəfdən isə Azərbaycan ərazilərinin işğalının mütləq yolverilməzliyidir. Biz kimsəsiz suveren torpaqların işğalını çox operativ şəkildə pisləyirik və mən, bunu Azərbaycanla bağlı olan halda nə üçün etməli olduğumuzu dair bir səbəb görmürəm".

PƏRVANƏ

Qurban bulağı

Ələmdar CABBARLI,
filologiya üzrə fəlsəfə doktoru

Azərbaycanın görkəmli saz-söz sənətkarlarından biri də Ağdabanlı Qurbanıdır. Kəlbəcərdə dünyaya göz açmış Qurban sazın-sözün laylası, ulu babası Miskin Abdalın şeirləri və rəvayətləri ilə böyümüş, könülünü əbədi olaraq sənətə vermişdir. Ağdabanlı şair Qurbanın bir sənətkar kimi formalaşmasına Göyçə aşiq mühitinin güclü təsiri olmuşdur. Göyçənin Sarıyaqub kəndinə ruhani təhsili almaq üçün gedən Qurban burada zəngin saz-söz mühitinə düşür, ustadlar ustadı Dədə Ələsgərlə tanış, sonralar işə ailəvi dost olur və bütün bunlar onun bir sənətkar kimi yetişməsinə zəmin yaradır.

Şair Qurban xalq şeirinin, demək olar ki, bütün formalarında qələmini sınamış və bu sınaqların hər birindən üzünə çıxmışdır. Onun zəngin ədəbi irsi yüksək sənətkarlıqla qələmə alınmış gəraylı, qoşma, təcnis, divanı, mükəmməs, bayatı, hətta qəzəllərdən, eləcə də ustadnamələrdən, həcv və hərbə-zorbalardan, deyişmələrdən və s. ibarətdir. Şairin oğlu — XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Dədə Şəmşir onun zəngin irsi olan əlyazmalarını qoruyub saxlamışdır. Təəssüf ki, bu əlyazmalar, eləcə də Dədə Şəmşirin əlyazmaları, zəngin arxivni erməni faşistlərinin 8 aprel 1992-ci ildə Ağdaban kəndinə hücumu zamanı yandırılaraq məhv edilmişdir.

Ağdabanlı Qurbanın yaradıcılığında doğulduğu, boya-başa çatdığı dağların vəsfi xüsusi yer tutur. Onun əsərlərində Vətənimizin özəmətlili, əsrarəngiz dağlarının yüksək sənətkarlıqla işlənmiş bədii obrazı yaradılmışdır. Dağ obrazı və dağlar mövzusu Azərbaycan ədəbiyyatı üçün xarakterikdir. Kökü Azərbaycandan zəngin folkloruna, dastanlarına gedib çıxan bu mövzu xüsusilə aşiq poeziyasında əhəmiyyətli yer tutur. Şair Qurban da poeziyamızın bu qədim və zəngin ənənəsinə sadiq qalmış, ulu babası Miskin Abdalın, ustadı Dədə Ələsgərin dəfələrlə üz tutduğu bu mövzuya müraciət etmişdir. Bu mövzu Ağdabanlı Qurbanın poeziyasında özünəməxsusluqla meydana çıxır. Şair Qurban da bir çox sənətkar kimi dağlara ilk növbədə yaradıcılığının ilham mənbəyi kimi yanaşmış, dağların səfəli suyundan, gül havasından pərvəriş tapdığını bildirmişdir:

**Əzəl xilqətimiz torpaqdan, sudan,
Sən bizə atasan, anasan, dağlar!
Pərvəriş verirsen məhdi zəmində,
Gah da məhv edirsən, fənasan, dağlar.**

Onun poeziyasında dağ obrazı müxtəlif tərəflərdən işlənmişdir. Əlbəttə ki, bu sırada ilk növbədə dağların vəsfi və onun gözəllik obrazı gəlir. Amma eyni zamanda şair dağ obrazına qeyd etdiyimiz kimi müxtəlif cür yanaşmışdır. Qurbanın poeziyasında dağ həm də insanın dörd ortağı, sirdaşı kimi üz tutduğu bir varlıqdır. O, heç kəsə demədiyi dərindən, sirrini məhz dağlara deyir, çünki onun əhvalını dağlar daha yaxşı anlayır:

**Mən gedirəm, səndə qaldı nişanım,
Qarıyıb əhvalım, çox pərişanım.
Bir kəsə söyləyib, nə danışanım,
Sən bilib əhvalım qanasan, dağlar.**

Dağların dost, sirdaş obrazını şair bir sıra şeirlərində

də yaratmışdır ki, bu da Azərbaycan ədəbiyyatının özünəməxsus ənənələri ilə bağlıdır. Dərindən dağa söyləmək və onun yardım diləməklə bağlı "Kitabi-Dədə Qorqud"da, "Koroğlu" dastanında orijinal nümunələr var. Bütün bunlar Azərbaycan ədəbiyyatının zəngin ənənələri üzərində yaranan və formalaşan Şair Qurban yaradıcılığında da öz əksini tapmışdır. Bu ənənələr Qurbanın sonrakı dövr ədəbiyyatımızın nümayəndələri tərəfindən də yüksək sənətkarlıqla davam etdirilmişdir. Qurbanın oğlu, görkəmli sənətkar, "qüdrətli ağız ədəbiyyatının sonuncu zirvəsi" (ifadə Məmməd Aslanındır) Dədə Şəmşirin müasiri və dostu Səməd Vurğun da dərindən dağlara söyləmiş, ona bir sirdaş kimi üz tutmuşdur:

**Hay vurub, qıy vurub səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi də oyaqlara —
Sinəmdən oxladı bir maral məni.**

Ağdabanlı Qurbanın dağlar mövzusunda yazdığı şeirlərdə diqqəti çəkən başqa bir maraqlı məqam da var. Əgər şair dağların suyundan, havasından yarandığını, şeirə, sözü bu qaynaqdan gəldiyini deyirsə, dünyadan gəldəndə də məhz dağların yaddaşında qalacağını, həmin yaddaşda yaşayacağını — yəni gəldiyi yerə də qayıdacağını bəyan edir:

**Baxıb seyrangaha, qan ağlar gözümlə,
Bu qədər fərağ mən necə dözümlə?
Budur iltimasım, müxtəsər sözümlə,
Qurbanı sən yada salasan, dağlar.**

Ağdabanlı Qurbanın yaradıcılığında dünya mövzusu da xüsusi bir silsilə təşkil edir. O, dünya obrazını da yüksək sənətkarlıqla və ədəbiyyatımızın qanunauyğunluqlarına xas şəkildə işləmişdir. Atalar sözlərində, folklorunda, şair və filosofların əsərlərində dünyaya müxtəlif cür baxışlar vardır. Dastanlarımızda, klassiklərimizin yaradıcılığında dünya obrazı geniş şəkildə öz əksini tapmışdır. Bu əsərlərin demək olar əksəriyyəti dünyanın faniliyi, heç kəsə qalmaması daha çox ifadə olunmuşdur. Bu yanaşma atalar sözlərindən, bayatlarımızdan dastanlarımıza, dastanlarımızdan isə yazılı ədəbiyyatımıza köçmüşdür. "Kitabi-Dədə Qorqud"dan gələn "Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya" yanaşması ayrı-ayrı şair və yazıçılarımızın əsərlərində öz əksini tapmışdır. Şair Qurbanın ustadı Dədə Ələsgərin yaradıcılığında da dünya obrazı bu şəkildədir:

**Guşumda sırğadı, sinəmdə dağdı;
Ağıllı unutmaz, neçə ki sağdı;
Dövlətdən qismətin beş arşın ağıdı,
Çəkdiyən qovğadı, qaldı dünyada.**

Qurban da dünya obrazını yaradarkən eyni firçanı işlətməmiş, eyni boyalardan istifadə etmişdir:

**Hər kəs dost tutmasın fani dünyanı,
Məkəndən gəlməsin, kani gozirom.
...Süleyman, İsgəndər, hanı Nadir şah,
Yox onların bir nişanı, gozirom.**

Aşiq Ələsgərdən və atası Qurbanın dərslər almış Dədə Şəmşirin poeziyasında da dünya obrazı bu şəkildədir. Aşiq Şəmşir də dünya obrazını yaradarkən onun faniliyini, heç kəsə qalmamasını ifadə etmişdir:

Elçin İsgəndərzadənin "Qürbət hücrəsində" nələr var...

Mina RƏŞİD

Düzü çoxdandı Elçin müəllimin bir şeiri tutub məni — "Qanlı şeir".

...Hər açılan səhər özünü yenidən doğulmuş kimi dərddən-sərdən uzaq hiss etməyə çalışsan da, bir də baxırsan, QƏM sənədən əvvəl oyanıb. Dağı arana daşıyırsan, aranı dağa. Birdən yadına düşür ki, professor, şair Elçin İsgəndərzadənin elektron poçta göndərdiyi "Qürbət hücrəsində" adlı kitabı hələ oxumamısan. Oxusan, bəlkə bu qara fikirlərdən də qurtulmuş olarsan. Başlayırsan oxumağa, bəzi şeirləri sənə tanış olsa da sanki indi daha yaxşı hiss edirsən onları. Ayrı bir zövqlə oxuyursan və bir də görürsən, bu şeirlərin havasına düşmüşsən. Bu şeirlər kəfdən-damaqdan yazılmayıb. Amma dördi onlarla daha gözəl çəkməyə başlayırsan.

**Qarabağlı qaçqın Məmmədə yaman oxşayır fələstini Xalid
Onun da gözələrində bir cüt Xarıbülbül
Qan içində ölümə gültümsəyir elə bil...
(“Fələstini Xalidin havası”)**

**Və birdən “ümidli misralar”ı rast gəlirsən:
...Buludlar ağappaq ümidli
dəniz masmavi ümid
hər səhər pəncərəni açıb
günəşi salamlavə
içini gəmirən bütün dərdlərini unut...
ümidlə yaşamaqdı
röyalarımızı keyirə yozmaq
rəsm çəkmək,
nəgmə oxumaq,
və sevgi şeirləri yazmaq...**

Bu işıqlı şeirdən və bir də gözəl bən-zətmədən sanki başın üstə çökmüş qara duman yoxa çıxır. Düşünürsən ki, ümidlə, inamla çox şeyin öhdəsindən gəlmək olar. Amma iğdət haray-həşir salıb özünü öldürməklə nə öldürəcəksən ki...

**Ağlamağa nə var ki,
gülməyə nə var, dostum.
Bu fani dünyadan küsüb
Ölməyə nə var, dostum.
Oğul odu qarabağlı ola
Özü də qərib şair,
Sinəsi dağlı ola...
Və günlərin bir günü
Gedib çıxa Dördyola
Qabaq Ağdam,
Pəncərə Şuşa.
Ürək qanlı bir çiçək
Könül sınıq bir şüşə.
Ümidin qolları bağlı
Bütün yolları bağlı.
Bir durnaya qoşulub
Uçub qəfəsindən ağıl .
Yol uzanır göy üzünə
Yol uzanır sağa-sola.
Sən niyə ağlayırsan ,
Könlümü dağlayırsan-
Dərd budu, budu, bala!
Qara torpağa diz çöküb
Bir bəxt ağacı ekib,
Ruhumu çarmıxa çəkib
Dördyölə ayrıcında qaldım
Tanırma asi olmadım
Öz könlümdən qisas aldım.**

Bu şeiri neyləsəm, yarı bölə bilirməm bütöv yazılır. Elə bilirməm şairin qanı ilə yazılıb. Hələ bu kitabdan xəbərsiz təkcə elə bu şeirlə bağlı çoxdandı içimdə bir yazı yazılır. Təsədüf elə gətirdi ki, bu yazını yazılan vaxtı gəlib düşdü düz Ağdamın işğal olunduğu iyul ayına. Şuşalı, Ağdamlı, cümlə qarabağlı —Azərbaycanlı olan Elçin İsgəndərzadə düşünürəm ki, bəlkə şair olmasaydı ürəyindən bu qədər qisas almazdı. Amma bədbəxtlikdən (Məncə şairlə xoşbəxtlik məfhumu heç



uyğun gəlmir) şair doğulub və ona görə də dünyanı qarış-qarış gəzib dolaşsa da şairin təbirincə desək, qürbət işıqları uzaqdan nə qədər gözəl olsa da o, hər baxdığı ayınada özünü öz dərdi ilə birmə görür. Dünyanın heç bir neməti şairin yaxasını DƏRDİN əlindən almağa qadir deyil. Bəzən biz başqaşınım həyatınm ancaq zahiri tərəflərini görə bilir ancaq içindəki tufandan xəbərimiz olmur... Halbuki şair:

**...Bu gün çəkdiyim hər ahn üstündə
Puçur-puçur qanlı şəh damlaları
Qəbrimə sızan göz yaşların kimi
İşıldayır Ay işığında...**

— deyə, görün necə bir ah çəkir...

Həsərdən içində qovrula-qovrula yasağa məhkum olan bu qələm insanı sonra da yana-yana belə söyləyir.

**Bir kəsə qalmadı dünyanı varı,
Hanı xan, xaqanlar getdimi, getdi.
Atanlar, tutanlar, mənəm deyənlər,
Vuranlar, yıxanlar getdimi, getdi.**

Ağdabanlı Qurbanın poeziyasında dünya haqqında qənaətlər əksər hallarda bədii ümumiləşdirmə soviyyəsinə qalxır. Sənətkar dünya, zaman, gərmiş, çərxi-fələk haqqında öz maraqlı və orijinal mülahizələrini ortaya qoyur. Aşağıdakı ustadnamədə olduğu kimi:

**Baxın bu fələyin rüzgarına,
Əyyam xoş dolansa, dövrən gülməmiş.
Könül, qubarranma gənci-varına
Bağlar bar verəndə, bağban gülməmiş.**

**Qorx o gündən dövlət, var azalanda,
Daddanar dağlardan qar azalanda.
Namus öldən gedib, var azalanda,
Dil danışıb, həvci-hədyan gülməmiş.**

**Arif məclisinə tərsa gəlməsin,
Xəstə şəfa bulmaz, tərsa gəlməsin.
Nə çərx əysin, nə iş tərsa gəlməsin,
Çərx əysə, loğmana nadan gülməmiş.**

**Kələf dolaşanda, bir uc alanda,
Baxtın bir yatanada, bir ucalanda.
Bir məsol çəkənlər, qurd qocalanda,
Yorulsa köhlənə madyan gülməmiş.**

**Qurban, qəm eyləmə, kərəmkanı var,
Adil zalım olmaz, haqq divanı var.
Bir çərxi-fələyin nərdivanı var,
Enən ağlayarmış, qalxan gülməmiş.**

Ağdabanlı Qurbanın poeziyasında yüksək sənətkarlıqla və şövqlə işlənmiş məhəbbət şeirləri xüsusi silsilə təşkil edir. Bu şeirlərin yazılmasında sənətkar görkəmli Azərbaycan şairi Vaqifin təsiri az olmamışdır. Mələmdür ki, Qurban gənc yaşlarından Vaqifin pərəstişkarı olmuş, onun əsərlərini mütaliə etmişdir. Bütün bunlar Qurbanın məhəbbət lirikasının formalaşmasına rəvac vermişdir. Ağdabanlı Qurbanın məhəbbət mövzusunda yazdığı şeirlər Vaqif şeirinin ruh, ovqat, obrazlar aləmi baxımından davamı olsa da, təkrrarı deyil. Onun poeziyasında bu mövzu, bu obrazlar özünəməxsusluqla, orijinal ifadələrlə öz əksini tapır:

**Usta Kərim o qaşları,
Qara çəkib ağ üstündən.
Gözəl yaradıb saçları,
Çin-çin, tağı-tağ üstündən.**

Ağdabanlı Qurban ədəbi fəaliyyətlə məşğul olduğu dövrdə Kəlbəcərdə "Qurban bulağı" adlı ədəbi məclis yaratmış, bu məclisin ətrafına saz-söz adamlarını toplamış və onların bir sənətkar kimi formalaşmasına öz töhfəsini vermişdir. Bu billur bulaq çöşüb-daşmış, məcrasına sığmamış və bu bulaqdan Dədə Şəmşir kimi dahi sənətkar pərvazlanmışdır. Sonralar Kəlbəcərdə zəngin ədəbi mühit yaranmış, formalaşmış və inkişaf etmişdir. Kəlbəcər ədəbi mühitinin nümayəndələrindən hər biri öz ilham mənbəyini Qurban bulağından, Dədə Şəmşir çeşməsindən almış və bu ənənələr üzərində yazıb-yaratmışlar.

**Usandım, ah usandım
Qrafoman şairlərin
Xarıbülbül şəklinə
Göz yaşları təkə-təkə
Yazdıqları yalançı dualardan.**

Və bu yalançı, boğazdan yuxarı Vətən deyə dad döyən, amma fürsət düşəndə Vətən övladının gözünü təkən adamlara baxdıqca:

**Hər səhər, hər səhər
Pəncərəmdə sökülünəcə dan
Qürbətə uçurdum şeirlərimi**

— deyir.

Hər kəsin şeirə öz münasibəti, ayrıca zövqü var. Mənim üçün şeir nə söyləyirdi, nə də qarşı... şeir üstünə şəh damlaları düzülüb qırmızı bir çiçəkdi. Əslində bu şəh damlalarından daha çox şairin könül yarısından süzülüb gələn qan damlalarına bənzəyir.

**Gör nələrə könül verdim,
Bu dünyada yalan, gerçək.
Qar altında yalın ayaq-
Qar üstündə qanlı çiçək...**

E.İsgəndərzadənin şeirləri də bu fikri təsdiq edir. Və mən bu bəndədə özümü gördüm...

Elçin müəllimin şeirlərində poetik dil çox gözəldi. Bir oxucu kimi dəyərdim ki, bu təkcə doğmaqlıqla bağlı deyil. Necə ki, bizim o qədər sevimliyə layiq olmayan doğmalarımız var ki... Yəni şairin haralı, hansı təbəqədən olmasın yox onun yazdıqlarına baxır oxucu.

**İki topa dağ bulud,
Qara bulud, ağ bulud,
Və ya**

Yaradıcılıq nübarı: “Saçlarımnda çiçəkləyir həsrətin”

Dəstəgül Zamanlı xeyli müddətdir ki, tanıyıram. Xidmət etdiyi hərbi hissədə ezamiyyətdə olarkən tanış olmuşduq. O vaxtlar Dəstəgül xanım hərbiçisi idi. Gizir rütbəsində hərbi hissənin tibb xidməti rəisi vəzifəsində xidmət edirdi. Onun hərbi hissədəki işindən, xidmətindən material hazırladıq. Söhbət zamanı Dəstəgül xanım poeziya vurğunu olduğunu və özünün də şeir yazdığını bildirdi. Yeni yazdığı şeirlərindən bir neçəsini bizə də verdi. Şeirlərindən xoşumuz gəldi. Qəzetin növbəti nömrələrinin birində onları dərc etdik.

Bu yaxınlarda Dəstəgül xanım özü redaksiyamıza gəlmişdi. Söhbət zamanı öyrəndim ki, o, hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında tibb bacısı işləyir. Daha sonra onun "Saçlarımnda çiçəkləyir həsrətin" adlı şeirlər kitabının işıq üzü gördüyünü öyrəndim. Tibb bacısı yenincə çapdan çıxmış kitabının birini də mənə hədiyyə etdi. Budur, indi onun kitabını vərəqləyir, şeirlərini oxuyuram. Bəzən hər hansı kitab haqqında söz yazanda bir az tərifləməli olursan. Dəstəgül xanımın şeirlərini oxuduqca, fikirləşdim ki, onun haqqında artıq tərifə ehtiyac yoxdur. Elə yazdıqları haqqında nə varsa, desən, bu bəs edər. Heç çəkinmədən demək olar ki, Dəstəgül Zamanlı bir çoxlarından yaxşı yazır. Duyumlu yazır, mənalı yazır. Özü də şeirlərində heç kimə oxşamağa çalışmır. Heç buna ehtiyacı da yoxdur. Şeirlərini oxuduqca onun yaradıcılığına marağım daha da artıdı.

"Saçlarımnda çiçəkləyir həsrətin" müəllifin yaradıcılığının nübarıdır. "Elm və təhsil" nəşriyyatında çap olunmuş kitabın tərtibatı da diqqətimizi cəlb etdi. Şeirlərin mövzusuna uyğun çəkilmiş rəsmlər kitabına xüsusi gözəllik verir. Dəstəgül Zamanlıın yaradıcılığında mövzu genişliyi hiss olunur. Şairə mövzu və janr məhdudiyyəti tanımır. Poeziyanın bütün səd və sərhədlərini aşaraq çox gözəl qoşma, qəzəl, sərbəst şeir yazır. Dəstəgülün yaradıcılığında sevgi mövzusu aparıcı xətt tutur. Onun şeirlərinin, qəzəllərinin dil çox sadədir, oxucunu yormur, bezdirmir.

Kitaba iki tanınmış qələm sahibi ön söz yazıb. Onlardan biri tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Məcməuş-şüara" ədəbi məclisinin sədri Şahin Fazildir. İkincisi isə "Porvano" jurnalının, "Lerik" və "Azad təkəkkür" qəzetinin redaktoru, əməkdar jurnalist İdris Şükürüdür. Onların hər ikisi Dəstəgül xanımın yaradıcılığına çox böyük və mən dəyərdir ki, obyektiv qiymət verib.



nının yaradıcılığına çox böyük və mən dəyərdir ki, obyektiv qiymət verib.

Kitab oxucuların üzünə "Ömrümün qəm tablosu" şeiri ilə açılır. Sanki bu şeir bu kitabın himnidir, programıdır. Əvvəlcədən oxucusunu xəbərdar edir ki, buradakı şeirlərin çoxu kədərli notlarla yüklənib. Çünki fələk dəcəl uşaq kimi ömrü rənglərini qarışdırıb. "Ömür bir andır" şeirində isə Dəstəgül xanım həyatın çox qısa olduğunu bir daha oxucusunun diqqətinə çatdırır. Və məsləhət görür ki, onu mənalı yaşasınlar. Dəstəgül Zamanlının "Azərbaycan Bayrağı" ordenli Mələykə Əhmədovaya həsr etdiyi şeir çox təsirlidir:

**Vətənimiz dardadır,
El dördü onu sıxır,
Onun gözü yoldadır,
Zəfər üçün darıxır...**

Dəstəgül Zamanlıın keçmiş sovet imperiyasının başımına gətirdiyi ürəkli dağlayan 20 Yanvar faciəsindən yazdığı şeiri həyəcanlı oxumaq olmur. Şairə bu şeirində oğullarımızın işğalıni vəsf edir, onlara "əhsən" deyir:

**...Oğullar özlərini
oda atdılar,
Qopdu "Vətən"
sözü dodaqlarından.**

**Şəhidlik zirvəsinə
o gün çıtdılar,
Öpdü qəhrəfillər
ayaqlarından.**

Ümid edirik ki, "Saçlarımnda çiçəkləyir həsrətin" kitabı oxucular tərəfindən rəğbətə qarşılanacaq və sevilə-sevilə oxunacaq.

Vahid MƏHƏRRƏMOV

daxil edilib.

"Oğlum Əliyə dualar" poeməsindən bu parça diqqətimizi çəkdi:

**...Qara, sarı, ağ dərili
uşaqlar var dünyada
burdan çox-çox uzaqda
Fələstində, Anqolada,
Vyetnamda, İraqda
Günəş gözlü uşaqlar var dünyada
Başlarından əskik olmaz qan-qada.**

Yəqin Elçin müəllim kimi bu gün hər bir söz adamının könülünü ağrıdır, qəlbini sızladır dünyanın hər yerindən olan bu müharibə uşaqlarının taleyi... Elə ona görə "Analar namaz üstə məmləkət deyib ağlar". "Mən şahidəm" deyən şair ömrü "Qəbirlə çiçək arasında" mücadilə aparır.

E.İsgəndərzadə çox sevdiyi mərhum şair Şahmar Əkbərzadəyə həsr etdiyi "Şahmar şikəstəsi" adlı poeməsində bu həqiqəti canlandırır.

**Şairlərin ürəyi
Nar güllü, nar çiçəyi
Şairlərin taleyi
BİR-birinə bənzəyir.
Mən sonin həsrətini,
Sənin dəyanətini,
sənin amanətini
gəzdirirəm sinəmdə...**

...Hələ çox-çox uzaqlardan DƏRDİMİZ nesilbənəsil yol gəlməkdə davam edir. Ona görə Elçin müəllim "Mən dər-din oğluyam" söyləyir balasına.

Bələcə E.İsgəndərzadənin özünün rəhbərlik etdiyi "Vektor" elm nəşriyyatında çap olunmuş, redaktoru filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahəli olan "Qürbət hücrəsində" adlı şeirlər və poemalardan ibarət olan bu kitab oxucusuna çox mənalı yer alıb. Bundan başqa kitab "Adil Mirseyidin palitrası" adlı poema-yeddi etüd, "Mavi Mərmərə" (poema-Rekviyem), "Bigənlik iqlimi" (fragmentlərlə poema), "Oğlum Əliyə dualar"(poema), şairin ömür-gün yoldaşına ithaf etdiyi "Eşq" adlı (simfonik muğam-poema) kimi səmimi, ürək-dən gələn bir səslə qələmə alınan əsərləri

"Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçirildi

Iyulun 23-də Azərbaycan Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi ilə birlikdə Yeni Bulvarın xüsusi velosiped yolunda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçirdi. XXX London Yay Olimpiya oyunlarına qatılacaq Azərbaycan Olimpiya yığma komandasını dəstəkləmək niyyəti ilə təşkil olunan yürüşdə Bakı və digər şəhərlərdən 500-dən çox peşəkar və həvəskar velosipedçi iştirak etdi. Yürüş çərçivəsində olimpiyaçılarımıza dəstək xarakterli müxtəlif şüarlar səsləndirilib. Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək bütün idmançılarımıza, o cümlədən, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra olimpiyada yarışacaq ilk velosipedçimiz olan Yelena Çalixa uğurlar arzulandı.

Yürüş iştirakçıları qeyd etdilər ki, bu



ilin 9-13 may tarixlərində ümummilli lider Heydər Əliyevin 89-cu ildönümünə həsr edilmiş birinci beynəlxalq velosiped turu ölkəmizdə velosiped idmanının inkişafı üçün yeni imkanlar açıb. Velosiped turu Azərbaycan bu idman növünün inkişafı baxımından çox önəmli olub, bu tipli yarışların keçirilməsinə maraqlıdır.

Hazırda ölkəmizdə potensial olan gənc velosipedçilərin yarışlara cəlb olunmasına və velosiped idmanının təbliğinə diqqətlə yanaşılır. Velosiped idmanının inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlanıb və həyata keçirilməkdədir. Görüləcək tədbirlər Azərbaycan velosiped idmanı üzrə yarışların əhatəsinin daha da genişləndirilməsinə və ölkəmizi ən mötəbər beynəlxalq yarışlarda layiqincə təmsil edəcək peşəkar velosipedçilərin hazırlanmasına təkan verəcək.

"Neftçi"nin rəqibinin oyunu İspaniya futboluna daha yaxındır"

Milli komandanın sabiq baş məşqçisi, uzun illər İsraildə futbolçu kimi çıxış edən Sahin Dəriyev Çempionlar Liqasında "Neftçi"nin "Zestafoni"yə qarşı oyununu, eləcə də İsrail çempionuyla keçirəcəyi matçla bağlı Qol.Az saytına müsahibə verib

— Əvvəlcə "Neftçi"nin "Zestafoni"yə görüşü haqqda fikirlərinizi bilmək istərdik.

— Onsu da hələ birinci qarşılaşmadan sonra "Neftçi" mərhələnin taleyini yetmiş faizi həll etmişdi. Lakin rəqiblərinə qarşı bir qədər diqqətlə yanaşmalıydılar. İlk dəqiqələrdə "Zestafoni"yə ciddi yanaşmadıqları üçün qapılardan iki top buraxdılar. Lakin sonradan özlərini toparlayaraq, oyunlarını bərpa etdilər. Ümumiyyətlə, "Neftçi"nin səviyyəsi və potensialı "Zestafoni"dən çox idi. Bunu həm futbolçuları, həm də komanda baxımından söyləmək olar. Başqa sözlə, "Neftçi"nin mərhələ adlaması təsadüfi deyil.

— **Hesab 2:0 ev sahiblərinin xeyrinə olan da heç sizdə belə bir hiss yarandı ki, "Neftçi" mərhələni keçə bilməyəcək.**

— Mən həmin oyunu canlı olaraq izləyə bilmədim. Yəni, nəticənin necə olduğu haqqda sonradan öyrəndim. Əvvəlcədən də söyləmişdim ki, hesab ya heç-heçə olacaq, ya da "Neftçi" birtop fərqləyib uduza bilər. Komandanın belə futbolçularla mərhələni keçməməsi günah olardı.

— **Artıq "Neftçi"nin üçüncü mərhələ-**

dəki rəqibi bəllidir. Bu, İsrailin "Hapoel" (İroni Kiryat-Şmona) komandasıdır. Bir vaxtlar İsrail çempionatında futbolçu həyatı yaşamış şəxs kimi bu ölkənin futbolu haqqda fikirlərinizi bilmək maraqlı olardı.

— İsrail milli komandası dünya və Avropa çempionatlarının final mərhələlərində yaxşı təsir bağışlayırlar. O ki qaldı klublarına, əla potensiala malik komandalı var. Mənim vaxtlarımda, 90-cı illərin ortalarında "Hapoel" və "Makkabi" klubları çempionatda hegemonluq edirdilər. Adətən, məhz bu komandalar çempion olurdular. O vaxt indi "Neftçi"nin rəqibi olan "İroni Kiryat" təzə yaranan klublardan biri idi, 1-ci və ya 2-ci dərəcədən çıxış edirdilər. İsrailin şimalında yerləşən kiçik bir şəhəri təmsil edirlər. Yəni, futbol hələri deyil. Çox güman ki, böyük bir sponsor tapıblar və yenidən komandanı bərpa etdilər. Dünən mən onların "Jlina" klubuyla oyunun birinci hissəsini izlədim. İsrail təmsilçisi çox gözəl təsir bağışlayırdı. Orta və qısa ötürmələr hesabına texniki futbolu üstünlük verirlər.

— **"Neftçi"nin rəqibinin oyunu inki-**



şaf etmiş ölkənin futbol üslubuna bənzəyir?

— İspaniya futboluna daha yaxındır. Daha çox top və kompakt şəkildə oyuna üstünlük verirlər.

— **Bəs, "Neftçi" rəqibinin hansı keyfiyyətlərindən daha çox ehtiyat etməlidir?**

— İlk növbədə onu deyim ki, "Neftçi"ni çox çətin bir oyun gözləyir. Yəni, bu rəqib "Zesrafoni" deyil. Əksinə səviyyələri gür-

cülərdən qat-qat güclüdür. Ona görə də "Neftçi" rəqibini daha yaxşı analiz etməlidir. Deyək ki, taktiki gedişdə dəyişiklik edərək, rəqiblərinə aldatmağa çalışmalıdırlar. Kağız üzərində İsrail təmsilçisi "Neftçi"dən bu gün güclü hesab olunur. "Neftçi" rəqibini mövqə hücumlarının qurulması və standart vəziyyətlərinə daha çox diqqət yetirməlidir. İsrail komandasının 10 nömrəli futbolçusu (hücumçu Barak Badaş nəzərdə tutulur — red.) belə vəziyyətlərdən çox məharətlə istifadə etməyi bacarır. Bu futbolçu yaxşı cərimə zərbələri vurur. Gücə yox, aldadıcı zərbələrə malikdir. Rəqib daha çox qısa və orta ötürmələr hesabına üstünlük əldə edir.

— **Bildiyiniz kimi, İsraildə Bakıdan köçmüş xeyli yəhudi yaşayır. "Neftçi"nin safər oyununda onlardan dəstək gözləmək olarmı?**

— Mən orada yaşayanda həmin adamların Azərbaycanla necə bağlı olduqlarını görmüşəm. Bu insanlarda hələ də Azərbaycanı istəməsi qalmamışdır. İnanıram ki, təkcə İsraildə yaşayan ən azı yüz nəfər stadionda "Neftçi"yə azarkeşlik edəcək.

— **Ümumilikdə, "Neftçi"nin şansını necə görürsünüz?**

— Real görünür heç də hər zaman həyata keçmir. Fərqli odur ki, İsrail komandası bu gün "Neftçi"dən güclüdür. Lakin onları Avropa nəhəngi sayılırmı və keçilməz deyillər. Ancaq İsrail təmsilçisini keçmək üçün çox güc sorulmalıdır. Bir sözlə, çox çətin olacaq.

ŞƏRƏFLİ ÖMÜR

40 ilə yaxın jurnalistlik fəaliyyətimdə özüməndən yaşca böyük, kiçik və həmyaşıl onlarla qələm sahibi ilə dostluq etmiş, bir yerdə təhsil almış, ixtisasatırma kurslarında olmuşam. Onların hər birinin özünəməxsus yazı manerəsi, xasiyyəti, davranışı var. Xüsusi vurğulamalıyam ki, gözəl üsluba, yüksək oxlaqı-mənəvi dəyərlərə malik jurnalistlərimiz arasında diqqətim çəkən şəxslərdən biri də "Respublika" qəzetinin Muğan-Aran bölgəsi üzrə zona müxbiri Sabir Yadulla oğlu Mustafayevdir.

Sabir müəllimlə tanışlığımız 79-cu illərin axırları, 80-ci illərin əvvəllərinə düşür. Həmin dövrdə biz onunla ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışıq. "Pravda" qəzetinin Azərbaycan üzrə müxbiri Leonid Tahirovun rektoru olduğu bu ali təhsil müəssisəsində respublikamızın magikan jurnalistlərindən Qulam Məmmədli, Nəsir İmanquliyev, Nürəddin Babayev, Şirməmməd Hüseynov, həmin dövrdə çox məhsuldar fəaliyyətə olan Nəriman Zeynalov, Yalçın Əlizadə, Əliş Nəbili, Tofiq Rüstəmov, Mahmud Mahmudov... kimi güclü jurnalistlər, Moskva qəzet və jurnallarında çalışan qüdrətli qələm sahiblərindən dərs alan gənclər sırasında Cəlilabad rayonunun "Yeni Gün" qəzetində şöbə müdiri vəzifəsində işləyən Sabir Mustafayev diqqəti çəkirdi.

Elə həmin illərdən hiss olunurdu ki, belə bir geniş erudiisiyaya malik olan qələm sahibi əyalət çərçivəsində qala bilməz. O, daha böyük, daha məsul vəzifələrin həlli ilə məşğul olan respublika mətbuatında çalışacaq.

...1952-ci ilin 19 iyulunda

Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olan Sabir Yadulla oğlu Mustafayev hələ orta məktəbdə oxuduğu illərdə mətbuat, jurnalistikaya ciddi həvəs göstərirdi. Məktəbli oğlanın yazıları Cəlilabadda "Yeni Gün" qəzetində, Bakıda "Pioner" jurnalında, "Azərbaycan pioneri" qəzetində müntəzəm çap olunurdu.

Orta məktəbi bitirdikdə gözələnildiyi kimi, Sabir sonadlarını ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə verdi. Lakin çox böyük müsabiqə olduğu üçün arzusuna çata bilmədi. Validlərinin təklifi ilə Sabir maliyyə-kredit üzrə təhsil alıb doğma Cəlilabada qayıtdı. Maliyyə-bank sistemində işləməyə başladı. Sistemdə işləməyə başladı. Bələdə, əli çörəyə çatmışdı. Lakin mənəvi dünyasında bir narahatlıq, çatışmazlıq vardı. O, qələmdən ayrılı bilmirdi.

1981-ci illərin əvvəllərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan sözün həqiqi mənasında, təbii rəqqi və inkişaf yolunda idi. Azərbaycanın bütün bölgələrində geniş tikinti-quruculuq, abadlıq işləri aparılıb, iqtisadi və sosial sahədə nailiyyətlər əldə olunurdu. Həmin illərdə Sabir rayon qəzetinə məqalə yazmaqla kifayətlənməyərək, Cəlilabadda baş verən ictimai əhəmiyyətli hadisələr barədə o dövrdən çox nüfuzlu respublika qəzetləri olan "Azərbaycan gəncləri", "Sovet kəndi" qəzetlərində müntəzəm çıxış edirdi. "Təşviqatçı" jurnalında da Sabir Mustafayevin imzası tez-tez görünürdü. Elə buna görə də əyalət jurnalistikasının nümayəndəsi SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edildi. Bu, Sabir Mustafayev yaradıcılığına verilən yüksək qiymətin



təzahürü idi.

1990-cı illərdə respublikamızda baş verən siyasi kateqoriyalar, SSRİ-nin süqutu ilə bağlı Azərbaycanca yazdığı 4 kitabı: — povest və romanları çapdan çıxıb. "Ömrün işığı", "Sözün zamanı", "İsti qan", "Ayrılıq" kitablarında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və qəhrəmanlıq ənənələrinə, insanın özəli hüquqlarına, humanizmə və ədalət prinsiplərinə sədəqət, insanın insanına və doğma torpağı ulvi məhəbbət duyğuları öz əksini tapıb. Yazıcının hələlik sonuncu kitabı olan "Ayrılıq" romanına yazdığı ön sözdə Sabir Mustafayev əslində özünün həyat amalı, əqidəsini, məsləhətini, yaşama meyarlarını əks etdirib: "Mən Vətən oğullarını həmişə qeyrətli, dəyanətli, mərd və cəsur görmək istədim. Bu oğullar öz xalqının ərslərinə sığınmadan çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır. Onların igidlik nümunələrində xalqın, millətin daş dövründən bu yana formalaşmış köklü duyğuları yaşayır. Məhz onların sayəsində yüz illər bundan sonra da

şəxsiyyətini daha yaxşı analiz etməlidir. Deyək ki, taktiki gedişdə dəyişiklik edərək, rəqiblərinə aldatmağa çalışmalıdırlar. Kağız üzərində İsrail təmsilçisi "Neftçi"dən bu gün güclü hesab olunur. "Neftçi" rəqibini mövqə hücumlarının qurulması və standart vəziyyətlərinə daha çox diqqət yetirməlidir. İsrail komandasının 10 nömrəli futbolçusu (hücumçu Barak Badaş nəzərdə tutulur — red.) belə vəziyyətlərdən çox məharətlə istifadə etməyi bacarır. Bu futbolçu yaxşı cərimə zərbələri vurur. Gücə yox, aldadıcı zərbələrə malikdir. Rəqib daha çox qısa və orta ötürmələr hesabına üstünlük əldə edir.

— **Bildiyiniz kimi, İsraildə Bakıdan köçmüş xeyli yəhudi yaşayır. "Neftçi"nin safər oyununda onlardan dəstək gözləmək olarmı?**

— Mən orada yaşayanda həmin adamların Azərbaycanla necə bağlı olduqlarını görmüşəm. Bu insanlarda hələ də Azərbaycanı istəməsi qalmamışdır. İnanıram ki, təkcə İsraildə yaşayan ən azı yüz nəfər stadionda "Neftçi"yə azarkeşlik edəcək.

— **Ümumilikdə, "Neftçi"nin şansını necə görürsünüz?**

— Real görünür heç də hər zaman həyata keçmir. Fərqli odur ki, İsrail komandası bu gün "Neftçi"dən güclüdür. Lakin onları Avropa nəhəngi sayılırmı və keçilməz deyillər. Ancaq İsrail təmsilçisini keçmək üçün çox güc sorulmalıdır. Bir sözlə, çox çətin olacaq.

xalqımız irəliyə doğru iri addımlar atacaq, şöhrətlənəcək, varlanacaq, yaşayacaqdır".

Çox yaxşı haldır ki, bu prinsiplərə qələm dostumuz öz şəxsi həyatında da əməl edə bilib. Ömür-gün yoldaşı ilə cəmiyyətimiz üçün layiqli 5 övlad böyüdü təbiiyyətdə. Qızları Pərvin və Nərimin ali təhsilli müəllimlərdir, şəhər 8 saylı orta məktəbdə dərslər deyirlər. Qızı Turan elə bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bakalavr pilləsi üzrə bitirmişdir.

Sonbeşik qızı Türkan həkim olmaq arzusunda. Oğlu Əli orta məktəbdə oxuyur. Övladları ona babalıq məqamına ucalmaq xoşbəxtliyi bəxş edib. 4 nəvəsi var.

Güman edirəm ki, bu günlər ömrünün 30 ilindən çoxunu olanda qələm dostumuz Sabir Mustafayev də var idi.

Sabir müəllim publisistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Həmkarımızın Bakının müxtəlif nəşriyyatlarında 4 kitabı: — povest və romanları çapdan çıxıb. "Ömrün işığı", "Sözün zamanı", "İsti qan", "Ayrılıq" kitablarında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və qəhrəmanlıq ənənələrinə, insanın özəli hüquqlarına, humanizmə və ədalət prinsiplərinə sədəqət, insanın insanına və doğma torpağı ulvi məhəbbət duyğuları öz əksini tapıb. Yazıcının hələlik sonuncu kitabı olan "Ayrılıq" romanına yazdığı ön sözdə Sabir Mustafayev əslində özünün həyat amalı, əqidəsini, məsləhətini, yaşama meyarlarını əks etdirib: "Mən Vətən oğullarını həmişə qeyrətli, dəyanətli, mərd və cəsur görmək istədim. Bu oğullar öz xalqının ərslərinə sığınmadan çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır. Onların igidlik nümunələrində xalqın, millətin daş dövründən bu yana formalaşmış köklü duyğuları yaşayır. Məhz onların sayəsində yüz illər bundan sonra da

şəxsiyyətini daha yaxşı analiz etməlidir. Deyək ki, taktiki gedişdə dəyişiklik edərək, rəqiblərinə aldatmağa çalışmalıdırlar. Kağız üzərində İsrail təmsilçisi "Neftçi"dən bu gün güclü hesab olunur. "Neftçi" rəqibini mövqə hücumlarının qurulması və standart vəziyyətlərinə daha çox diqqət yetirməlidir. İsrail komandasının 10 nömrəli futbolçusu (hücumçu Barak Badaş nəzərdə tutulur — red.) belə vəziyyətlərdən çox məharətlə istifadə etməyi bacarır. Bu futbolçu yaxşı cərimə zərbələri vurur. Gücə yox, aldadıcı zərbələrə malikdir. Rəqib daha çox qısa və orta ötürmələr hesabına üstünlük əldə edir.

— **Ümumilikdə, "Neftçi"nin şansını necə görürsünüz?**

— Real görünür heç də hər zaman həyata keçmir. Fərqli odur ki, İsrail komandası bu gün "Neftçi"dən güclüdür. Lakin onları Avropa nəhəngi sayılırmı və keçilməz deyillər. Ancaq İsrail təmsilçisini keçmək üçün çox güc sorulmalıdır. Bir sözlə, çox çətin olacaq.

Yünis Hüseynov: "Penaltilər vuracaq beş futbolçunu belə müəyyənləşdirmişəm"

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Yünis Hüseynov bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşa "Lex"inə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırır

— **Poznada komandanız rəqibin güclü azarkeş dəstəyi altında oynayacaq. Bu, futbolçularınızın psixoloji durumuna təsir edə bilərmə?**

— Təkrar matç çox ciddi hazırlaşırıq. Orada bizi böyük bir ajıtoğ gözlədiyini yaxşı başa düşürük. Lakin unutmayın ki, "Xəzər Lənkəran" da hər zaman böyük bir kütlə, 15 min azarkeş qarşısında oynayır. Ona görə də bu ajıtoğ futbolçularımıza psixoloji təsir edəcəyini düşünmürəm.

— **Evdəki oyun 1:1 hesabıyla başa çatdıqda demək olarmı ki, təkrar oyunda ilk dəqiqələrdən hücum futbolu nümayiş etdirəcəksiniz?**

— Əlbəttə ki, ilk növbədə qol vurmaq haqqda düşünürük. Çalışacağıq ki, bunu elə birinci hissədə reallaşdıraq. Ümid edirəm ki, futbolçularımız təkrar qarşılaşmada əsl karakter göstərə bilərlər.

— **Ümumiyyətlə, şanslarınızı necə dəyərləndirirsiniz?**

— Hər iki komandanın mərhələ adlamaq şansı var. Ona görə də şanslar 50-50-yədir.

— **Bugünkü görüşdə qalib penaltilər seriyasında da müəyyənlaşa bilər. Yəqin, bununla bağlı da müəyyən tədbirləriniz var.**

— Biz penaltilər seriyasına da hazırıq. Artıq penaltiləri yerinə yetirəcək beş futbolçunu belə müəyyənləşdirmişəm.

— **Futbolçularınızın durumu hazırda nə yerdədir?**

— Heç bir probleminiz yoxdur. Hər şey öz qaydasındadır.

— **Nədənsə, komandanıza yeni transferlərin gəlişi gecikir.**

— Hələ heç bir futbolçunun transferini həll etməmişik. İstəyirik ki, gec olsun, güc olsun. Daha səviyyəlisini cəlb etməkdə istəyirik ki, komandaya qoşulduğu zaman köməklik edə bilsin.

— **Siz millinin futbolçusu Mahir Şükürova komandanızda görmək istəyirdiniz. Mahir artıq azad futbolçu statusuna malikdir. Bəs, niyə onun transferini həll etmirsiniz?**

— Bəli, onu komandada görmək istəyirdim. Lakin bu məsələ hələ açıq qalıb. Tam olaraq bir qərara gəlməmişik.

Azərbaycanlı hakim Ermənistan klubunun oyununu idarə edə bilər

Futbal üzrə FIFA referiləri Yusif Nurullayev və Ramil Namazov yeni təyinat alıb. Hakimlerimiz futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin E və G qruplarında keçiriləcək oyunlar zamanı meydana çıxacaqlar. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hər iki qrupun oyunları avqustun 7-dən 12-dək olan müddətdə keçiriləcək. Yusif Nurullayev təyinat aldığı E qrupunda "Enkamp" (Andorra), "Makkabi Nahalat" (İsrail), "Vegakameratene" (Norveç) və "Şaumyan" (Ermənistan) klubları, Ramil Namazovun təyinat aldığı G qrupunda isə "Jezezers" (Makedoniya), "Yedinstvo" (Monteneqro), "Bekentas" (Litva) və "Anji Tallinn" (Estoniya) klubları mübarizə aparacaq. E qrupunun oyunları Andorrada, G qrupunun oyunları isə Makedoniyada keçiriləcək.

Azərbaycanlı hakim Almaniya klubunun oyununa təyinat aldı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Hannover 96" (Almaniya) — "Şiroki Briyeq" (Bosniya və Herseqovina) / "Sent Patriks" (İrlandiya) cütünün qalibi arasında avqustun 9-da keçiriləcək qarşılaşmada Anar Salmanoğlu rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Qol.Az-ın xəbərinə görə, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb. Anar Salmanoğlu bu oyunda Yaşar Abbasov, Mübariz Haşimov və Əliyər Ağayev (dördüncü hakim) kömək edəcəklər.

"Hapoel" - "Neftçi" matçının baş hakiminin adı açıqlandı

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Hapoel" (İroni Kiryat) — "Neftçi" matçını idarə edəcək hakimin adı açıqlanıb. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsrailin Hayfa şəhərindəki Kiryat-Eliazer stadionunda baş tutacaq görüşü İrlandiyalı referi Alan Kelli idarə edəcək.

Lakin Kelliyi bu oyunda kimlərin kömək edəcəyi isə hələlik məlum deyil. Qeyd edək ki, "Hapoel" — "Neftçi" oyunu avqustun 1-də, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Elan

Musayev Qilman Əli oğlu adına verilmiş Sığorta şəhadət naməsi itdiyi üçün etibarsız sayılır.

Əflatun Axaşov və Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvləri "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevə **dayısı Məmmədhasən kişinin** vəfatından kədərləndiklərini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

Rəhim Hüseynzadə, Əvəz Rüstəmov və Əsəd Əliyev "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevə **dayısı Məmmədhasən kişinin** vəfatından kədərləndiklərini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

Qəzet 1992-ci il noyabrın 17-dən çıxır.

Baş redaktor: Rəşad Məcid

Redaktor: Yaşar Əliyev

Baş redaktor müavinləri: Yusif Rzayev, Seyfəddin Hüseynli
Redaktor müavinləri: Aydın Bağirov, Mirhacib Məcid, İsgəndər Həsənov

Qəzet bazar və bazar ertəsinədən başqa hər gün çıxır
Ünvan: AZ1033, Bakı, Ş.Mustafayev küçəsi-27/121
Telefon: 566-67-98, 566-93-40
Faks: 566-25-20

İnternet ünvanı: www.525.az
E-mail: qezet525@mail.ru

Qəzet "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunub.

Təsisçi: "525" şirkəti

İndeks: 0046, tiraj: 2250, sifariş:2512

"TURAN", "TRENDS", AzorTAC, "AssA-İradə", APA

və "OLAYLAR"ın informasiyalarından istifadə olunub.

Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşıyır.

® İrəşəri altında dərc olunan materiallar reklam xarakterlidir.